

# QARABAĞ AZƏRBAYCANDIR!




Qələbə tariximizin yazıldığı günlər

7

Ölkəmizdə qeyri-neft sektorunun inkişaf konsepsiyası uğurla reallaşdırılır

3



## Qloballaşma mümkündürmü?

Son zamanlar qloballaşma prosesləri səngisə də, dünya bir-birindən asılı çoxqütbli mexanizm olaraq qalır. Ekspertlərin də rəyi-nə inansaq, Qərbin Rusiya və Çini dünyaya sistemindən sıxışdırıb çıxarmaq cəhdləri kimi ABŞ-in hegemonluq iddiaları da səmərəsizdir.



11

Sizə Bəhruz-  
dan danışım...




8

Sürücülük vəsiqəsi  
üzərində  
olmayanları cərimə  
gözləyirmi?



10



Putini Ukraynaya  
hükum etməyə  
kimlər razı salıb?

13

Professor Kibrinski:  
“Qarabağ birmənali olaraq  
Azərbaycanın ərazisidir”



15

Erməni eksperti  
ölkəsinin məhvi  
proqnozunu verdi

Ermenistanın "İrəvan geosiyasi klubu"nın rəhbərləri, siyasi ekspert Arman Boşyanın fikrincə, ölkə rəhbərliyi regiondakı situasiyani tam olaraq adekvat qiymətləndirmir, Nikol Paşinyanın sadəcə, həmin situasiyaya uyğunlaşır...



9

Gündə neçə  
stəkan çay  
içmək  
olar? -  
Sutkalıq  
norma



16

# "Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollardan artıq investisiya yatırıb"

*Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib*

**P**rezident İlham Əliyev noyabrın 4-də Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayı qəbul edib. Vitse-prezident Fuat Oktay Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Prezident İlham Əliyevə çatdırıb, Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.

Söhbət zamanı Şuşa Beyannamesinin önemi vurğulanıb. Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə sonuncu səfəri və həmin səfər çərçivəsində Zəngilan və Cəbrayıllı şəhərlərinde mühüm obyektlərin açılışlarında iştirakı məmənluqla qeyd edilib. Rəcəb Tayyib Ərdoğan ile iki gün əvvəl telefon danışığını xatırladan dövlətimizin başçısı Türkiyənin elektromobil istehsalına başlamasını qar-

daş ölkə sənayesinin növbəti uğuru kimi dəyərləndirib.

Görüşdə həmçinin nəqliyyat əlaqələrinin inkişafı baxımından Zəngelzur dəhlizinin əhəmiyyəti qeyd olunub. Azərbaycanın Türkiyə iqtisadiyyatına 20 milyard dollardan artıq investisiya yatırmasının önemi xüsusi olaraq vurgulanıb, ticaret dövriyyəsinin artlığı, energetika sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi açıqlanıb. Bundan başqa, qaz ixracı məsələsinə toxunularaq Cənub Qaz Dəhlizinin əhəmiyyəti qeyd edilib, bu dəhlizin ixrac imkanlarının genişləndirilməsinin önemi vurğulanıb.

Görüşdə, eyni zamanda, nəqliyyat və ticarət sahələrində əməkdaşlığın perspektivləri ile bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentinin Şuşaya planlaşdırılan səfərini alqışladılarını bildirib.



## "İlham Əliyev: Qoşulmama Hərəkatı ilə Ərəb Liqası arasında əməkdaşlıq inkişaf edəcək"

*Ərəb mediasında Prezident İlham Əliyevin Ərəb Sammitində çıxışı barədə materiallar yayılmışdır*



"Entv" telekanalı və "Radio Algeria" dövlət radiosunun saytlarında "Ilham Əliyev: Qoşulmama Hərəkatı ilə Ərəb Liqası arasında əməkdaşlıq inkişaf edəcək" sərlövhəli xəbərlər yayımlanıb.

Xəberlərdə qeyd olunub ki, Prezident İlham Əliyev Əlcəzair Prezidentine və Ərəb Dövlətləri Liqasının Baş katibinə devəte görə dərin təşəkkürünü bildirib, bunu dostluq və qardaşlıq əlaməti hesab etdiyini deyib. O əlavə edib: "Bu mötəbər Sammitdə iştirak etmək və ölkələrimiz arasında birliyi nümayiş etdirmək mənim üçün böyük şərəfdir. Əlcəzaiyi beş xüsusi gündə, Milli Azadlıq Gündündə, Milli Ləyqət Gündündə ziyarət etmək məndə xüsusi məmənluqlu doğurur".

Əlcəzair ictimaiyyətinin diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyev Sammitdə Qoşulmama Hərəkatının sədri kimi iştirak etdiyini, eyni zamanda, Azərbaycanın Ərəb Dövlətləri Liqasına üzv olan dövlətlərlərə çox yaxşı münasibətləri olduğunu qeyd edib. O, əmin olduğunu bildirib ki, yaxın gələcədə bu əməkdaşlıq genişlənəcək, yeni xarakter və yeni dinamika alacaq.

Daha sonra vurğulanıb ki, Prezident İlham Əliyev Azərbaycanın da Əlcəzair kimi işğaldan əziyyət çəkdiyini, torpaqlarımızın otuz il Ermenistanın işğalı altında qaldığını diqqətə çatdırıb və bütün bu işğal illəri ərzində həmişə ərəb qardaşlarının, İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin dəstəyini hiss etdiyini əlavə edib. Azərbaycanın dövlət başçısı bildirib ki, onun ölkəsi də öz növbəsində bütün beynəlxalq forumlarda müsəlman qardaşlarına dəstəyini əsirgəməyib.

Prezident İlham Əliyevin Ərəb Sammitindəki çıxışı Səudiyyə Ərəbistanı mediasının da diqqət mərkəzində olub. "Saudi Press" agentliyinin saytında, "Acel" və "Saudisaları" qəzetlərində yayımlanan "Azərbaycan Prezidenti ərəb və İslam ölkələrini dəstəklədiyi bəyan edib" sərlövhəli xəbərlərde qeyd olunub ki, Sammitdə Qoşulmama Hərəkatının sədri kimi iştirak etdiyini diqqətə çatdırıban İlham Əliyev, eyni zamanda, öz ölkəsinin Ərəb Dövlətləri Liqasına üzv olan dövlətlərlərə çox yaxşı münasibətləri olduğunu söyləyib. Azərbaycanın yaxın gələcəkdə ərəb dövlətləri ilə əməkdaşlığının genişlənəcəyinə, yeni xarakter və yeni dinamika alacağına əminliyini ifadə edən Prezident İlham Əliyev vurğulayıb ki, onun ölkəsi ərəb və İsləm ölkələrini dəstəkləyir və Ermənistanın işğalı dövründə qardaş ölkələrin dəstəyini hiss edib.

Misir və Küveyt mediası da Azərbaycanın dövlət başçısının Ərəb Sammitində çıxışına geniş yer ayırib. "Əl Nahar", "Əl Vatan", "Əxbər Əl Yom", "Cümhuriyyə" qəzetlərində, habelə "Youm7", "Dasmannews" portallarında dərc olunmuş "Qoşulmama Hərəkatının Sədri işgal dövründə

*Əlcəzair, Misir, Səudiyyə Ərəbistani və Küveytin kütləvi informasiya vasitələrinə Azərbaycan Prezidenti İlham Əliyevin Əlcəzairdə Ərəb Dövlətləri Liqasının 31-ci Sammitindəki çıxışı barədə geniş materiallar yayılmışdır.*

Belə ki, Əlcəzairin "Əl Hivar", "Horizons" qəzetlərində, "Savtaləhrar", "Bak-press", "Əl Hərir" portallarında, habelə

"Ərəblərin onun ölkəsini dəstəklədiyi bildirib" sərlövhəli materiallarda dövlətimizin başçısının çıxışından əsas məqamlar yayımlanıb. Xəbərlərdə diqqətə çatdırılıb ki, Sammitdə Qoşulmama Hərəkatının sədri qismində Fəxri qonaq kimi iştirak edən Prezident İlham Əliyev aktual qlobal məsələlərə öz münasibətini bildirib. İşğalı və beynəlxalq siyasetdə ikili standartları pisləyen Azərbaycan Prezidenti qeyd edib ki, Fransa 130 ilə yaxın Əlcəzairi işğal altında saxlayıb və onun ölkəsi də Ermenistanın işğalına məruz qalıb. Bu illər ərzində ərəb və İsləm dövlətlərinin Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini qeyd edən İlham Əliyev bildirib ki, Azərbaycan BMT-nin Nizamnaməsi əsasında özünü müdafiə hüququndan istifadə edərək öz ərazilərini azad edib və hazırda həmin torpaqlarda bərpa və tikinti işləri aparılır.

# Ölkəmizdə qeyri-neft sektorunun inkişaf konsepsiyası uğurla reallaşdırılır



Prezident İlham Əliyev Zirə qəsəbəsində zeytun yağı və süfrəlik zeytun məhsullarının emalı zavodunun açılışında iştirak edib



*İlham Əliyev: "Boş torpaqlarda belə gözəl kompleks yaratmışıq. Burada tarix boyu heç nə bitmirdi, heç nə əkilmirdi. Amma biz hər yerdə xariqələr yaradırıq"*

Dünen Prezident İlham Əliyev Bakının Xəzər rayonunun Zirə qəsəbəsində "Abşeron Zeytun Bağları" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) regionda ən böyük zeytun yağı və süfrəlik zeytun məhsullarının emalı zavodunun açılışında iştirak edib. Prezident İlham Əliyev əvvəlcə zeytunculuq

kompleksinin yaradılması ilə bağlı görülen işlər barədə videoçarxi izleyib. "Abşeron Zeytun Bağları" MMC-nin nümayəndəsi Rəmzi Şükürov dövlətimizin başçısına müəssisənin fealiyyəti barədə məlumat verib. Bildirilib ki, "Abşeron Zeytun Bağları" Məhdud Məsuliyyətli Cəmiyyətinin zeytunculuq kompleksi ölkəmizdə

qeyri-neft sektoru və kənd təsərrüfatının inkişaf konsepsiyasının uğurla reallaşdırılmasının nəticəsidir. Layihə Azərbaycan, İspaniya, İsrail, İtaliya, Portuqaliya və Türkiyədən olan mütəxəssislərin birgə əməkdaşlığı ilə həyata keçirilib.

Sonra dövlətimizin başçısı erazidə zeytun ağacı əkib, avto-

busla kompleksin ərazisini gəzib. "Abşeron Zeytun Bağları" MMC-nin məsləhətçisi Murat Küçükçəkir Prezident İlham Əliyevə ərazi-də salınmış zeytun bağları barədə məlumat verib.

Qeyd edildi ki, layihənin həyata keçirilməsi üçün ilkin mər-

hələdə inzibati cəhətdən Zirə qəsəbəsinə aid olan Qoşaqlıq kəndi ərazisində əkinçiliyə yararlı, sərt qayalıqlı 787 hektar torpaq sahəsinin təmizlənməsi işləri aparılıb.

Ardı Səh. 4

# Ölkəmizdə qeyri-neft sektorunun inkişaf konsepsiyası uğurla reallaşdırılır

Prezident İlham Əliyev Zirə qəsəbəsində zeytun yağı və süfrəlik zeytun məhsullarının emalı zav-



## Əvvəli-Səh-3

Həmin ərazinin 697 hektarında İspaniya, Portuqaliya, Türkiye və Yunanistandan idxl edilmiş "Arbequina", "Arbosana", "Imperial", "Gemlik", "Manzanillo", "Blanqueta", "Koroneiki" və digər sortlardan ibarət zeytun bağları salınıb.

Kompleks ümumilikdə üç min hektar ərazini əhatə edir. Abadlıq işlərinin aparılması, geniş sahədə bağın salınması nəticəsində bir vaxtlar yararsız vəziyyətdə olan torpaq canlanmış, ərazinin iqlim və florası bərpa

tam avtomatlaşdırılmış suvarma sistemləri qurulub. Sonra Prezident İlham Əliyevə zavodda görülmüş işlər barədə də məlumat verildi.

Bildirildi ki, İtalyanın "Pieralisi" şirkəti ilə əməkdaşlıq çərçivəsində ilde 4 min ton zey-

tun yağı istehsal etmək üçün malik zavod qurulub. Müəssisədə beş istehsal xətti yaradılıb. Zavodda soyuq sixim "Extra Virgin" zeytun yağı istehsal olunur. Daha sonra Prezident İlham Əliyev müəssisədə istehsal olunan zeytun yağlarının nümunələri ilə tanış olur.

Prezident İlham Əliyev: Keçən il mehsul yığmışdır?

"Abşeron Zeytun Bağları" MMC-nin məsləhətçisi Murat Küçükçakır: Bəli, keçən il də yığmışaq. Bu il gözənləndən çox mehsul var. Bütün dünyada quraqlıq və müxtəlif səbəblərdən məhsuldarlıq az olarken, biz bu il, İnşallah, hədəfimizi üstəleyəcəyik. Çox gözəl bir il yaşarıq. Hələ dördüncü ilimizdəyik.

Prezident İlham Əliyev: Bir hektardan nə qədər mehsul yığırırsınız?

Murat Küçükçakır: Hədəfimiz bir hektardan on ton mehsul almaqdır. Bu il 2500-3000 kilogram etrafında olacaq. Dördüncü ilde bu rəqəmə çatmaq həqiqətən gözel nailiyətdir. Burada gözel bir komandamız var. Birləşdirilmiş işlər, gözel əməkdaşlıq şəraitində çalışırıq. Mən bu komanda ilə birlikdə bu gözel işi görməkdən çox məmənunam.

Prezident İlham Əliyev: Çox gözel. Bu, daxili tələbatı nə qədər ödəyəcək?

Rəmzi Şükürov: Cənab Prezident, biz il ərzində 4 min ton yağı istehsalını planlaşdırırıq. Bunun təqribən 2 min tona yaxını daxili bazar üçündür. Təbii ki, biz daxili bazarı zeytun yağı istehlakına alışdırmaçıq. Çünkü bu, çox vacibdir. Biz iki min ton mehsulu isə ixrac etməyi planlaşdırırıq.

Prezident İlham Əliyev: Boş torpaqlarda belə gözel kompleks yaratmışaq. Burada tarix boyu heç nə bitmirdi, heç nə əkilmirdi. Amma biz hər yerdə xariqələr yaradırıq.

Rəmzi Şükürov: Cənab Prezident, artıq burada təbiet formalaşıb.

Prezident İlham Əliyev: Əlbəttə, iqlim də müsbət təsiri olacaq, təbietdə də, insanların sağlamlığına da.

Məlumat verildi ki, 2019-cu ilde Heydər Əliyev Fonduñun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva burada olub və zeytun bağlarının salındığı ərazidə ilk zeytun ağacını ekib. Qeyd olundu ki, bağların suvarılması məqsədilə İsrailin "Netafim" şirkəti ilə əməkdaşlıq çərçivəsində

Azərbaycan Prezidentine kompleksdə istifade olunan "New Holland" texnikası barədə məlumat verildi. Bildirildi ki, dünyanın qabaqcıl texnologiyası olan "New Holland" kombaynı ilə zeytun toplama Azərbaycanda ilk dəfə məhz "Abşeron Zeytun Bağları" MMC-də həyata keçirilir. Prezident İlham Əliyev müəssisənin süfrəlik zeytun emalı sahəsi ilə də tanış oldu.

Daha sonra Prezident İlham Əliyev İtalyanın "Pieralisi" şirkətinin nümayəndələri ilə görüşdü. İtalyadan olan mütəxəssislər dövlətimizin başçısı ilə görüşməkdən məmənluqlarını ifadə etdilər.

Müəssisədə yaradılan şəraitdə razılığını bildirən Prezident İlham Əliyev bu sahənin perspektivlərindən danışaraq bildirib ki, Azərbaycan, eyni zamanda, zeytun və zeytun yağı istehsal edən, ixrac edən ölkələrin aile-sine qoşulacaq.

İtalyalı mütəxəssis: Siz bu aileyə yüksək-səviyyəli zavodla daxil olacaqsınız, birmənalı şəkildə. Birbaşa əsas liqaya keçəcəksiniz.

Prezident İlham Əliyev: Teşəkkür edirəm. Əlbəttə ki, bizim istehsalı genişləndirmək planlarımız var. Beləliklə, biz, xüsusilə bura-da - Abşeron yarımadasında və Azərbaycanın bəzi digər ərazilərində istifadə olunmayan torpaqlardan zeytun istehsalı üçün maksimum istifadə etməyi planlaşdırırıq.

İtalyalı mütəxəssis: Biz Sizə xidmət və dəstək göstərmək üçün buradayıq.

Prezident İlham Əliyev: Ola bilsin ki, yaxın gələcəkdə bizə istehsalı genişləndirmək lazımlı olacaq. Düşünürəm ki, buna görə bizim sizin şirkətə əməkdaşlığımız strateji əhəmiyyət daşıyacaq. Çünkü burada - Abşeronda, həmçinin azad edilmiş ərazilərdə potensial var. Əlbəttə ki, bütün bunlar torpaq, iqlim, məhsuldarlıq nöqtəyi-nəzərdən qiymətləndiriləcək. Amma bizim önemli iştirakçı olmaq üçün ciddi planlarımız var. Həmçinin ölkə daxilində minlərlə iş yeri və yerli istehsalı yarat-



maq planlarımız var.

Qeyd edək ki, "Abşeron Zeytun Bağları" MMC-də ümumilikdə 350-dek şəxs işlə təmin olunub. Məhsulların daxili bazarla yanaşı, "Made in Azerbaijan" brendi ilə xarici bazarlara da ixracı nəzərdə tutulur.



# Yeni Azərbaycan Partiyası-



## YAP - Azərbaycan siyasi mühitinin ən güclü və mütəşəkkil siyasi qüvvəsi!

*Yeni Azərbaycan Partiyasının 30-cu ildönümü münasibətilə tədbirlər keçirilib*

### Pirallahi



miza, dövlətimizə sədaqətlə xidmet etmək, ictimai-siyasi həyatda fəal olmaq və Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında yaxından iştirak etmək kimi ənəmlə vəzifələr qoyur. Natiq vurğuladı ki, Yeni Azərbaycan Partiyası öz potensialı, real addımları və bacarıqlı kadrları ilə xalqa xidmet edir. Bu baxımdan YAP Pirallahi rayon təşkilatda qarşıda duran məsul vəzifələrin həlli istiqamətində öz işini yenileşen Azərbaycanın müasir tələbləri kontekstində qurmali, ölkədəki islahatlar prosesinə hərtərəfli dəstək verməklə yanaşı, daxili pozitiv transformasiyalara da her an hazır olmalıdır. 44 günlük Vətən mühərribəsi bir dəha təsdiq etdi ki, öz ideoloji prinsiplərini cəmiyyətəmizlər birləşdirir, bütövlüyü və hemreyliyi üzərində quran Yeni Azərbaycan Partiyası Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında bu mühüm tarixi missiyanın öhdəsində uğurla gəlmüşdür.

Tədbirdə Pirallahi Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, YAP Veteranlar Şurasının üzvü Tahir Məmmədov, Milli Məclisin deputatı Rauf Əliyev, "Yeni Azərbaycan" qəzetiin baş redaktoru Alqış Musayev, "Ses" İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev və baş-qaları vurğulayıblar ki, Azərbaycanın tarixine unudulmaz və möhtəşəm bir gün kimi daxil olan 1992-ci il noyabrın 21-i respublikamızın ictimai-siyasi həyatında yeni tarixin başlangıç nöqtəsi sayılır. Ümummülli Liderimiz Heydər Əliyevin ideyaları, uzaqqorənliyi və qətiyyəti nəticəsində yaradılan YAP Azərbaycanın ictimai-siyasi həyatına daxil oldu və bununla Azərbaycanın tarixində yeni dövr başlıdı. Ümummülli Lider Heydər Əliyevin rəhbərliyi və ideyaları əsasında qurulan YAP-in 30 illik inkişaf tarixi göstərdi ki, Yeni Azərbaycan Partiyasını yaradanlar yeni müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar. Azərbaycan siyasi mühitinin ən güclü, monolit və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun cəmiyyətin bütün sosial-ictimai maraqlarının ifadəçisi olmasına təsdiq olunur. Çünkü Azərbaycan xalqının istəkləri, cəmiyyətin sosial-iqtisadi sıfarişləri YAP-in konseptual strateji programında ana xətti təşkil edir.

Çıxışlardan sonra partiyanın yerli təşkilatının fealiyyətində və rayonun ictimai-siyasi həyatında aktiv iştirakına görə bir qrup şəxsə Fəxri fermanlar, həbət YAP-in 30 illiyinə həsr olunmuş mini-futbol, şahmat turnirlərinin və inşa-yazı müsabiqəsinin qaliblərinə isə medallar, kuboklar, Fəxri diplomlar və qiymətli hədiyyələr təqdim olundu. Tədbirə bədii hissə ilə yekun vurulub.

### Qəbələ

Noyabrın 4-də Yeni Azərbaycan Partiyası (YAP) Qəbələ rayon təşkilatı partiyanın yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirib. Tədbirdən önce Pirallahi rayonunda Birinci Qarabağ və Vətən mühərribəsi şəhidlərinin xatiresine ucaldılan abidə Memorial Kompleks və Ulu Öndərin əziz xatiresine ucaldılmış büstü ziyaret olundub, əkili, gül dəstələri qoyularaq ehtiramla yad edilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himminin səsləndirilməsi və Yeni Azərbaycan Partiyasının yaradıcısı, müasir, müstəqil Azərbaycan Respublikasının banisi, ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi naminə canını qurban vermiş şəhidlərimizin əziz xatiresinin bir dəqiqəlik sükütlə yad edilməsi ilə başlayıb. Sonra Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan YAP Pirallahi rayon təşkilatının sədri Emil Abasov 30 il ərzində şərəflə yot qət edən Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətçiliyinin inkişafında xidmətlərindən danışaraq bildirdi ki, Ulu Öndər Heydər Əliyev Öz siyasi dəhəsi ilə Azərbaycanın müasir siyasi məsələnləşdirib və xalqımızın taleyində silinməz izlər qoyub. Bu silinməz izlərdən biri de Yeni Azərbaycan Partiyasıdır. Azərbaycan Prezidenti İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyası bizim qarşımızda xalqı-

Sonra rayon Şəhidlər xiyabanı ziyarət olunub, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatireləri ehtiramla anılıb. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatiresi bir dəqiqəlik sükütlə yad edilib. Sonra Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyasının 30 il ərzində şərəflə yot keçidiyi tədbir iştirakçılarının diqqətinə çatdırıb. Abil Ağasəfov bildirib ki, Ümummülli Liderin müdrik, uzaqqorən siyaseti və zəngin dövlətçilik təcrübəsi dövlət müstəqilliyimizin itirilməsi tehlükəsinin qarşısının alınmasına, vətəndaş qarşılmasının aradan qalxmasına, müstəqil dövlətin qurulması və möhkəmlənməsinə, sosial-iqtisadi inkişafın təmin



edilməsinə və digər mühüm nailiyyətlərin əldə olunmasına imkan verdi.

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi şərəflə yoldan, əldə etdiyi uğurlardan bəhs edib və partiyanın Ulu Öndərin fikirlərinə istinad edərək, dünənin, bu günün və gələcəyin partiyası olaraq ealiiyet göstərdiyini qeyd edib.

YAP idarə Heyətinin üzvü, Aile, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitesinin sədr müavini Aynur Sofiyeva vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrde cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Olduqca çətin şəraitdə yaranmış partiyanın çox qısa müddədə böyük siyasi qüvvə kimi formallaşmasını, minlərlə vicdanlı və əqidəli insanın onun sıralarında birləşməsini Heydər Əliyev fenomeninin qüdrətindən xəber verdiyi diqqətə çatdırıb.

Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı bildirib ki, Ümummülli Liderin düşüñülmüş və məqsədönlü siyaseti Prezident, YAP-in sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərlik etdiyi müstəqil Azərbaycan bu gün dünənin siyasi sistemində özünəməxsus yeri ilə seçilir.

Qəbələ rayon Ağsaqqallar Şurasının üzvü Qüdrət Səmədov, Qəbələ rayonu Nic qəsəbə 5 sayılı tam orta məktəbin direktoru Venera Antonova, şəhid anası Elmira Abdurrahmanova və Vətən mühərribəsi qazisi Laçın Nadirli çıxışlarında partiyanın Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf və qələbə yolunda əmin addımlarla irəlilədiyini söyləyiblər. Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəali fəxri fermanla təltif edilib. YAP sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim olunub.



# Yeni Azərbaycan Partiyası-



## Yeni Azərbaycan Partiyası 30 il ...

*Tarixi zərurətdən Qalib xalqın zəfər partiyasına qədər gedən yol*

90-ci illerin əvvələrində Azərbaycanda hər bir sahədə hərc-mərclik, özbaşinalıq, xaos, dövlət idarəciliyində hakimiyyət uğrunda mübarizə, siyasi çekişmələr hökm sürdü. Eyni zamanda Ermenistanın Azərbaycana qarşı təcavüzü və torpaqlarımızın işğali davam edirdi. Artıq vəziyyət o qədər çətin ve ağır həddə çatmışdır ki, ölkəmiz müstəqil dövlət kimi dünya xəritesində silinmək təhlükəsi ile üz-üzə qalmışdı. Azərbaycanı belə çətin vəziyyətdən xilas etmek üçün yeni bir siyasi təşkilatın yaradılması mütələq tarixi zərurətə çevrilmişdi.

Hər zaman olduğu kimi bu dəfə da Azərbaycan xalqının ümidi yeri Ulu Öndərimiz, Ümummilli Liderimiz, Xalqımızın xilaskarı Heydər Əliyev idi. Məhz bu meqsədə 1992-ci il oktyabr ayının 16-də 91 nəfər Azərbaycan ziyalısı yenidən bir siyasi partiyanın yaradılması təşəbbüsü ilə Heydər Əliyev döhəsinə xüsusi müraciət ünvanladı. Hər zaman xalqının yanında olan, gece-gündüz xalqı üçün çalışan Ümummilli Liderimiz Heydər Əliyev xalqın çağrılarınına səs verərək mü-

racıeti qəbul etdi və Yeni Azərbaycan Partiyasının yaradılmasına, onun sədri olmağı razılıq verdi. Lakin o zamankı hakimiyyət Heydər Əliyevin Bakıya gəlməsinə manəsələr yaradırdı. Bu səbəbdən partiyani yaratmaq istəyən bir qrup - 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə müvəffəq oldular.

Beləliklə, 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliliyi ilə keçirilmiş təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul edildi və Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Bununla da ölkəmizin həyatında yenidən və süretli inşaf dövrünün əsası qoyuldu. Yeni Azərbaycan Partiyası yaradıldığı zamanda müxalifət partiyası olmasına baxmayaraq böyük siyasetçi Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyi altında xalqın sevgisini, inamını qazanaraq qısa müddət ərzində iqtidár partiyasına çevrildi. Tarixi zərurətdən yaranan, Azərbaycanın hər bir qələbəsində böyük payı və imzası olan, ölkəmizin inşafına töhfə vermiş Yeni Azərbaycan Partiya-

sı günbegün, saatbasaat böyüyərək, inşaf edərək Qafqazın ən böyük partiyasına çevrilmişdir. Dünyanın siyasi tarixində Yeni Azərbaycan Partiyası kimi qısa müddət ərzində iqtidár partiyasına çevrilən, avanqard, xalqın mehbəbatını qazanmış, ümid yerine və ümumxalq partiyaya çevrilmiş bir partiyaya rast gəlinməmişdir.

Bu gün Azərbaycanda mövcud olan xalq-iqtidár, xalq-YAP birliyi dünya ölkələrinə əsl nümunədir. Əten 30 il ərzində çətin, uğurlu və şərəflə yol keçmiş Yeni Azərbaycan Partiyası Ulu Öndərimiz Heydər Əliyevin qeyd etdiyi kimi "dünənin, bu günün və sabahın partiyası" na çevrilərək 30 illik yubileyini Qalib Azərbaycanın Zəfer partiyası kimi qeyd edir. Dövləti qurub yaratmaq nə qədər çətindirse onu qorub saxlamaq da bir o qədər çətindir. Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan qarşısında ən böyük xidmetlərindən biri də İlham Əliyev kimi uzaqqorən, müdrik, dahi siyasetçi yetişdirməsi olmuşdur. Məhz möhtərem prezidentimiz İlham Əliyev, Ümummilli Liderimiz Heydər Əliyevin bütün etimad və etibarını tamlıqla doğrultmuşdur. Ulu Öndərimizin başlatdığı bütün işləri yük-



*Sədaqət Vəliyeva  
Milli Məclisin deputati*

sək səviyyədə davam etdirmiş, qarşıya qoymuş hədəflərə çatdırılmış, Azərbaycanı dünyada öz gücү, qüdrəti və inşafı ilə seçilen Qalib bir dövlətə çevirmiş, Ata vəsiyyətini yerine yetirmişdir. Azərbaycanın əldə etdiyi hər bir uğurun əsasında Heydər Əliyev siyaseti və İlham Əliyev siyaseti dayanır. Bu gün Azərbaycan Heydər Əliyev və İlham Əliyev siyaseti neticəsində dünyaya güneş kimi saçır. Düşmənlərimizi kor edən bu gənəşin nuru Azərbaycanı uğurlara aparan yola şəfəq saçır.

Yaşasın Prezident İlham Əliyev, var olsun Qalib xalqın Zəfer partiyası olan Yeni Azərbaycan Partiyası!

## "Ermənilərdə dostluğa sadıqlik anlayışı yoxdur"



"Iranın ermənilərin yanında olması və Azərbaycana qarşı düşmən münasibəti son zamanlar daha aydın şəkildə görünür. Azərbaycanda təmin olunmuş siyasi sabitliyi pozmaq üçün xüsusi xidmət orqanlarının hazırladığı agentura şəbəkəsinin ifası, bu şəbəkənin ayrı-ayrı üzvlərinin müdafiəsinə qalxması, sərhədlərimizdə geniş hərbi təlimlərin keçirməsi, rəsmilərin Ermənistana səfərlərin intensivləşməsi və parlamentin rəhbərinin nəzərdə tutulan səfərini təxirə salınması İranın əsl simasını açıb göstərdi". Bu sözleri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, İran sözde islam dövləti olmasına baxmayaraq müsəlman Azərbaycandan uzaq durur və xristian ermənilərin yanında olduğunu nümayiş etdirir: "İran rəsmilərin belə addimları ancaq özünü zıyanlaşdır. Çünkü bu gün İran Qəribin sanksiyaları altındadır. Sanksiyalar

altında olan İran Azərbaycanla əməkdaşlıq etməklə daha çox məsələlərə nail ola bilər. Amma Ermenistanın İranı verə biləcəyi heç bir şey yoxdur".

Deputat sözlerinə belə davam edib: "Ermənistan bu gün İranla dostluq və əməkdaşlıq etməkdən danışsa da, sabah özü üçün lazım olanda İranı da satacaq. Ermenilər üçün müqəddəslik və dostluğa sadıqlik anlayışı yoxdur. Tarixen də ermenilər özlərini satqın və etibarsız olduqlarını sübut ediblər. Həm də İran əhalisinin 40%-dən çoxu azərbaycanlılardır. İran ordusunda xidmət edənlərin çoxu da azərbaycanlılardır.

İranın Ermenistana yaxınlaşaraq Azərbaycana düşmən münasibəti sərgiləməyə davam etdirməklə öz ölkə daxilindəki veziyəti daha da gərginləşdirəcək. Bu gün İranın Azərbaycana sabitliyi pozmağına cəhdələr etməsinə baxmayaraq Azərbaycan qonşuluq münasibətlərinə hörəmətə yanaşır və bu ölkəyə qarşı heç bir hərəkət etmir.

Azərbaycan qonşu ölkələrin daxili işlərinə qarışır. Amma İran tərefindən ölkəmizə təhdidlər davamlı müşahide olunarsa, təbii ki, Azərbaycan da müxtələf əsərlərə əl atə bilər. Ona görə də İran rəsmiləri Azərbaycanın onlara bəslədiyi səmimi münasibəti dəyərləndirməli və hörəmətə yanaşmalıdır".

Ayşən Veli

## YAP Xəzər rayon təşkilatının fealları Heydər Əliyev Mərkəzini ziyarət ediblər

*Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30-cu ildönümü münasibətilə partiyanın Mərkəzi Aparatı tərəfindən hazırlanmış və İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq YAP-in Bakı şəhəri üzrə rayon təşkilatlarının gənc fəallarının Heydər Əliyev Mərkəzinə ekskursiyası davam edir.*

Noyabrın 4-də YAP Xəzər rayon təşkilatının fealları Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Partiya fealları Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlarla, əyani vəsaitlərlə tanış olublar.



# Qalaba tariximizin yazıldığı günler

## 8 NOYABR ZƏFƏR GÜNÜ

"Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibaylı, Qubadlı rayonunun Başarat, Qarakeşlər, Qaracallı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!". Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 4 noyabr 2020-ci il tarixində özünün "Twitter" hesabında bildirmişdi.

Zəferimizə tarixi günlər qalmışdır. 44 günlük Vətən müharibəsində qısa bir zamanda uğurlu əməliyyatlar nəticəsində düşmən tapdağı altında olan torpaqlarımız işğaldan azad olunurdu.

### "DÖYÜŞ MEYDANINDA QAZANILMIŞ QƏLƏBƏLƏR SİYASI MÜSTƏVİDƏ DƏ QƏLƏBƏNİN QA- ZANILMASINI ŞƏRTLƏNDİRDİ"

Bu, 44 gün bizim daş yaddaşımıza əbədi olaraq köcdü. Bu tarixi günləri həyəcansız yaşamamaq mümkün deyildi. Bu sevinci bizlər nəsib edən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev və güclü və şanlı Müzəffər Ordumuz idi. Ötən ilin bu günləndə müharibənin bitməsinə sayılı günlər qalmışdı. Bir neçə gündən sonra artıq Qələbə xəberini eşidəcəydik. Qələbəmiz bir addımlıqda idi. 30 il yaxın gözlədiyimiz tarixi Zəfər sevincimizin lap astanasında idik. Cənab Prezident böyük xalqımıza bu Qələbə xəberini verəcəldi. Hər gün torpağımız şəhidlər verirdi. Vətənin mərd, igid övladları Vətən, deyib düşmən üzərinə hücum edirdilər. Xocalı qisası alındı, 30 il torpaq nisgili ilə yaşayan insanların qisası alındı, mübarizlərin, poladların qisası alındı, bir ovuc torpaq nisgili ilə dünənyasını dəyişən insanların qisası alındı. Qisas qiyamətə qalmadı. Qisas almaq və torpaqların her qarşı uğrunda mübarizəyə qalxan övladlarımız ölümün gözünə dik baxdalar. Hələ uşaqlıqlından torpaqlarımızdan erməniləri qovmağa və onlara dərs verməyə hazır yetişmişdilər. Gerçəkliyə əvvələn bu günü sanki hər gün xəyallarında qurmuşdurlar. İki il bundan əvvəl hələ də qızın döyüslər davam edirdi. Hələ neçə-neçə Vətən övladı can fəda edəcəkdir. Şəhadətə qovuşacaqdı, Şəhidlik zirvəsinə yüksələcəkdir. Bu gün ən yüksək zirvədə duran şəhidlərimiz ölümsüzlüyə qovuşublar, adları gələn yerde vüqarlı bir xalq olduğumuzla qururlanıraq. Azərbaycan tarixinə silinməz tarixi həkk edən şəhidlərimiz. Ali Baş Komandanın gücü və qətiyyətli iradəsi, siyaseti nəticəsində Azərbaycan Ordusu müharibədə Zəfər qazandı. Cənab Prezident İlham Əliyevin bildirdiyi kimi, "İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi

kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir. Atılan addımlar bir məqsədi güdürdü ki, qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıcı zərbe vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxın. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvیدə qələbənin qazanılmasını şərtləndirdi".

### AZƏRBAYCAN ƏSGƏRİ DÜŞMƏNİN TİKDİYİ İSTEHKAM MANEŞLƏRİNİ YARIR, QURDUĞU PUSQLARI DAĞIDIR VƏ HƏDƏF YAXINLAŞIRDI

Qanlı döyüslər davam etdiyi günlərdə Azərbaycan vətəndaşları, eləcə də xaricdə yaşayan soydaşlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə məktublar göndərməkdə davam edirlər. Onlar rəşadətli ordumuzuğun uğurlu əməliyyatları, torpaqlarımızın işğaldan azad edilmesi ilə bağlı sevinc hissələrini bölüşür, dövlətimizin başçısına minnətdarlıqlarını bildiridilər. Xaricdə yaşayan soydaşlarımızdan biri belə yazdı: "Çox hörmətli cənab Prezident, bu gün dünəyanın harasında olmasından asılı olmayıraq, bütün dünya azərbaycanlılarının diqqəti Size yönəlib. Müzəffər Ali Baş Komandan kimi xalqımızın torpaqlarımızın bütönlüyü, haqq və ədalət uğrunda mübarizəsinə rehbərlik edirsiniz. Bu gün ölkəmizə qarşı şər və böhtan kampaniyalarına külli məqdardə vəsait xərclənir. Azərbaycanın dünənyaya açıq və aydın mesajları təhfət olunur. İndi ən mühüm işlərdən biri Azərbaycanın həqiqətlərinin və hədəflərinin dünənyaya çatdırmaq üçün informasiya hücumlarını dəf etməkdir. Bu hər bir vətənpərvər insanın ümumi vəzifəsidir. ...Biz həmişə Sizinləyik. Sizin müdrikliyinizi, xoşməramılığınızı, qətiyyətinizi eminik. Daim xalqımızın, dövlətimizin mənafələrini qorumaq üçün davamlı səy göstərdiyinizə inanırıq. Uca Allah qətiyyətinizi, gücünüzü yüz qat artırınsın ve Sizin vəsitənizlə xalqımızı gücləndirsin."

### BU QƏLƏBƏDƏ VƏTƏN TORPAĞINI QANI, CANI BAHASINA AZAD EDƏN MINLƏRLƏ VƏTƏN ÖVLADININ PAYI VAR

Noyabın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermenistanın baş nazirinin birge bəyanatı imzalandı. Dəmir yumruğun gücünə imzalanın bayanata əsasən, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. Artıq 30 ilə ya-xın həsrətlə gözlədiyimiz torpaqlarımız bu gün dirçəlir. O yerlərə yeni nəfəs gəlib. Xarı bülbülməz nigaran baxışlarını yollardan çəkib, hər gəlib-gədən əzəli sakinlərinə "Xoş gəldin", - deyir. Təbiət də oyanıb. Bu oyanış böyük bir müjdəyə susuz idi. 44 gün davam edən Vətən müharibəsində qəhrəmanlıq göstərən vətən oğullarının şücaəti, mütcadiləsi milyonlarla insanlara QƏLƏBƏ sevincini yaşıtdı. Gözün aydın, AZƏRBAYCAN! - deyirik bir daha. Bu, ele bir gündür ki, zaman-zaman Azərbaycan xalqının torpaq uğrunda savaşını, böyükülüyünü, bütönlüyünü, lazım gələndə bir yumruq olaraq birləşməsini yetişən nesillər iller, qərinələr, əsrlər sonra belə təqdim edəcək. Bu qələbədə minlərlə azərbaycanlı gəncin payı var. Azərbaycanın qələbə sorağı dünənyaya yayıldı. Zəfər günümüzü yaşıdıq. Xalqımız üçün bundan sevincli gün ne ola bilərdi ki? Artıq bu gün tarixileşdi. Müstəqil Azərbaycan dövlətinin vətənpərvər gəncləri Azərbaycanın müstəqilliyi və ərazi bütönlüyünün qorunması yolunda vrurşular. Hər qarış torpağın müdafiəsində dayandılar və Şəhid də oldular, qazi də. Azərbaycan tarixi ədaləti bərpa etdi. Şərəfli yol seçərək, şəhidlik zirvəsinə yüksələn oğullar Vətən savaşında şücaət göstərərək, düşmənə dönməzliyini sübut edərək vətən qarşısında öz borclarını vermiş oldular. Hər meydanında igidlilik göstərən, vətən torpağını düşməndən qanı, canı bahasına azad edən Azərbaycan bayrağını uca tutan vətən oğullarının bu qələbenin qazanılmasında rolü danil-mazdır. Onların hər biri ilə qururlanır, onlara borçluylar. Ölkəmizin tarixi qələbesi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli regionun yenidən çiçəklənməsinə böyük stimuldur. Cənab Prezidentin də qeyd etdiyi kimi, bize maksimum sərf edən sənəd imzalanıb. Bu nəticənin əldə olunmasında başda Müzəffər Ali Baş Komandan olmaqla, bütün ordumuzun və hərbi əməliyyatlar dövründə birlik, həmrəylik nümayişi etdiren xalqımızın hər bir nümayəndəsinin rolü oldu. Biz böyük bir nailiyyəti ZƏFƏRİ əldə etdik.

Zümrüd BAYRAMOVA



Əliyevdən  
Makrona  
SİYASƏT DƏRSİ!

MƏTBƏB  
Metlebsalahov@mail.ru

Bəli, sözün əsl mənasında SİYASƏT DƏRSİ!!! Azərbaycan dövlət başçısının son bir həftədəki gərgin diplomatik və siyasi gedışları barədə yazıram. Heç bir şablon tərif, bəlağatlı cümlələrə ehtiyac duyulmayan usta və praqmatik gedışlər barədə, real və gerçək siyaset barədə. Özü də "Müsyö Jordan"lardan tutmuş əmmaməli molallara qədər düşmənlərin dörd yandan ətrafımızı büründüyü bir vaxtda.

Prezident İlham Əliyev uzun onilliklərdir ATƏT deyilən lazımsız və avara qurumun həmsədri olan, daima da vasitəcindən daha çox erməni təəssübkeş rolunda çıxış edən Fransanın tarixi mənada siyasi mahiyyətini uzaq Əlcəzairde açıb hər kəs göstərdi. Həm de Fransanın gerçek simasının tarixi "pasportu" olan Əlcəzairde!

O Əlcəzairde ki, hər bir qarış torpağında Fransanın işgəncə və rəzalet həkəyəsi yaşınbı. Əslində, bütün bunları bilinen həqiqətlər idil, amma bu həqiqətləri cəsərat edib dilə getirmək həm de siyasi əzmkarlıq isteyir, bunu da hər kəs bacarmır axı...

Prezident İlham Əliyevin ərəb dünyası və Afrika İttifaqının ən böyük ölkəsindən - uzaq Əlcəzairdən səsləndirdiyi mühüm siyasi mesajlar artıq öz hədəflərinə çatıb. Çünkü üzən əsrlərdir "mədəni və müasir" Fransanın müstəmləkəciliyi altında inləmiş, olmazın soyqırımlarına məruz qalmış, dünya tarixində Fransa və fransızlar üçün üz qarşı olaraq xatırlanan Əlcəzairdən ucalan həqiqət sədasi dünyada da-ha aydın eşidilir, hədəfədaha tez çatır.

Gələk siyasi səhnədə fransızdan daha çox erməni qıyasında çıxış edən E.Makron barəsində danışmağa. Hazırda Fransa prezidenti olan bu şəxsin siyasi personası barədə, onun ədalətsiz və ermənipərest mövqeyində qəzəblənən azərbaycanlı kimi deyil, daha çox bir jurnalist olaraq fikir bildirəcəm. Əslində, mənim bu fikirlerimi E.Makronun qeyri-ciddiliyindən təngə gələn ən nüfuzlu və ictimai rəyə güclü təsir imkanları olan Fransa KİV-ləri də boy-boy nüsxələyir. Bu adam siyasetçi obrazından daha çox, yolunu azaraq təsadüfən Yelisey Sarayına soxulan dərvişi xatırladır. Nə şəxsi keyfiyyətləri, nə personası, nə siyasetçi ağırlığı E. Makron Yelisey Sarayının sahibi olmasına imkan vermir. Neçə onilliklərdir peşəkar və usta siyasetçilər tərefindən yönəldilən Fransa dövləti, bu gün tam fərqli görüntü içərisindədir. Şarl De Qollun, Jak Şirakin əzəmeti ilə Makronun hazırlığı əzik və diletant siyasi obrazını müşqayise etmək, ilk növbədə elə vətənpərvən fransızlar üçün əsl xəcalət yaradır.

E.Makron kimi qeyri-peşəkarın ucbatından dünya siyasetindəki olan-qalan nüfuzunu da itirən Fransa, indi də erməni siyasetinin güdəzəsinə gedir. Əvvəlce Avropa İttifaqının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən görüşlərə bəşini soxan Makron, daha sonra da keçmiş Minsk qrupunu yenidən işə salmaq üçün DİLETANT səviyyəli cəhdlərə başvurdu. Brüsseldəki danışqlardan dərhal bir neçə saat sonra da çıxbı tam əksinə Nikol Paşinyanın ucuz vəkili kimi çıxış etdi. Bu adam tələyə düşmüş ov kimi hərəkət etdi. Əslində öz erməni qardaşlarını "quyunun dibindən" çıxarmaq üçün çalışır müsyö E.Makron. Onun bu diletant siyasi gedışları açıq şəkildə anti-Azərbaycan siyasetinə hesablanıb. Həm de Türkiye faktoruna görə belə dəlisov şəkildə çirpinir N.Paşinyanın dostu.

Bu adam Türkiyənin Azərbaycanın haqlı mövqeyini ardiçil şəkildə dəstekləməsindən o dərəcədə narahatdır ki, danışqları pozmaq, erməniləri yenidən Azərbaycanla mühərbiyət sürüklemək, xüsusilə Türkiyənin bölgədəki ağır çəkili nüfuzunu zədələmək üçün hər yola baş vurur.

Hətta erməni "sevgisi" və Azərbaycan-Türkiyə düşməniliyi o həddə çatıb ki, E. Makron Ayətullah Xomeyni ilə bəzə qarşı ittiifaqı girməkden belə çekinmir. Görçü A.Xomeyninin Fransaya yad olmadığı barədə el-oba az danışmır. Deməli, haradasa "torbadə pişik var"...

Azərbaycan Prezidentinin dəqiq hədəfə hesablanmış, həm də çox usta diplomatik gedışları və siyasi zərbələri Avropa İttifaqından tutmuş Ərəb Liqasına qədər böyük siyasi coğrafiyani ele zərgər dəqiqliyi ilə əhətə edir ki, həm Soçi görüşündə gözlərini Krem tavanına zilləyən qeyri-ciddi N.Paşinyan, həm də qeyri-peşəkarlıqda ondan geri qalmayan E.Makron bu siyasetin qarşısında MAT vəziyyətindədir. Bu, gerçəkdə ustalıqla yürüdülən hazırlı siyasetin GERÇƏK TABLOSUDUR. Siyaset axı reallıq sənətidir. Hazırkı reallıq isə odur ki, Azərbaycan Prezidenti həm İrvana, həm də onun Avropadakı və cənubdaçı can bir, qəlb bir "qardaşlarına" ustad dərsi keçir. DƏRSİN isə coğrafiyası olmur, esas HƏDƏFDİR!

# Siza Bəhruzdan danışım...

*2020-ci ildə Qarabağın payızını 44 günün içərisində bahara çevrən minlərimdən biri - Bəhruz Məmmədov haqqında söhbət açmaq istəyirəm. 30 il bahar görməyən Qarabağın 27 sentyabr - 10 noyabr payızının bir yarpaqtək saraldıb ağaclarlardan qopardığı, lakin xəzələ yox, çərçivələyib başımız üstündən asdığı tablolara əvvərdiyi minlərimin birindən danışmaq istəyirəm. Bütün vücudu Vətən sevgisi, torpaq sevdası ilə dolu olan və bu sevgi ilə də Vətənini qorumaq üçün yollanan Bəhruz Məmmədovdan danışmaq istəyirəm. Cəbhədə komandır heyətinin və döyüş yoldaşlarının məhəbbətini, hörmət və saygısını qazanan Bəhruzdan. Zəfərə düz beş gün qalmış şəhid olan, əmin olduğu və böyük həsrətlə gözlədiyi Zəfərimizi görə bilməyən şəhid Bəhruz Məmmədovdan söhbət açmaq istəyirəm...*

## 2-ci sınıfından 4-cü sinfə

Bəhruz Məmmədov 7 sentyabr 1991-ci ildə Yevlax rayonunun Xaldan kəndində anadan olmuşdur. Orta təhsilini də bu kənddəki tam orta məktəbdə almışdır. Yüksek nəticələr əldə etdiyinə görə eksternat imtahan yolu ilə 2-ci sınıfından 4-cü sinfə keçmişdir. Onun bütün yoldaşlarından və dostlarından fərqli həyat yoluna da bu qeyri-adiliyi start vermişdir. 2-ci sınıfından 4-cü sinfə keçmekle qarşılık müvəffəqiyətlərlə dolu bir yeniyetməlik və gəncliyin temelini qoymuşdur Bəhruz.

Qarşıdakı illerde bu savad və bilikle yaşına, Bəhruzun istedadı da üzə çıxacaqdı. Onun respublika üzrə fənn olimpiadalarında bir neçə dəfə iştirak edərək yüksək nəticələr əldə etmesi ilə yanaşı, rəsm müsabiqələrinin də qalibi olacaqını görəcəkdir. Hələ üstəlik şeir yazmasına da şahid olacaqdı...

Bəhruz təhsilindəki müvəffəqiyyətlərə və ictimai fəaliyyətinə görə Zahid Şöyübov adına təqaüdə layiq görülmüşdür. Onun haqqında kütləvi informasiya vasitələrində məlumatlar verilmişdir. 2009-cu ildə məktəbi bitirən Bəhruz Məmmədov 571 balla Azərbaycan Dövlət İqtisad Universitetinin Əmək-əşnəsi fakültəsinin "İstehlak mallarının ekspertizası və marketingi" ixtisasına qəbul olmuşdur. 2013-cü ildə bakalavriat təhsilini bitirək magistratura təhsilinə başlamışdır. Universiteti bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidmətdən tərsis olunduqdan sonra mülki fəaliyyətini davam etdirmişdir. Kompyuter programları üzrə ixtisası olan Bəhruz ingilis, alman, rus və polyak dillərini biliirdi.

Qızılıgüldən inciməşəm...

Həyat çox qəribədir, bunu zaman-zaman söyləmisişəm. Lakin bu qəribəliyi yaşamadan onun nə demək olduğunu dərk etmir insan. Həyatın qəribəliyi yuxarıda ugurları könlü açıqlığı və qürurla sadaladığım Bəhruzun həyatını da ağışuna almış, bu qədər həssas, ağıllı, bilmək, intellektual usaq həyatın bu gözənləməz sillesini üzündə hiss etmişdir. Bəlkə de onun istedadının üzə çıxmışına-rəsm çekmesine və şeir yazmasına da səbəb bu şillə olmuşdur. Bu şillə sanki Bəhruzu oyatmış, "sənin digər istedadların da var", demişdir...

Ata-anasını çox kiçik yaşlarından itirərək həyat bu şilləni Bəhruzun üzünə çırpmış, onu bibisi Rəhile xanımın himayəsinə vermişdi. Lakin Rəhile xanım Bəhrusa həm

ata, həm ana olmayı bacarmış və bu bibi-bala qarşısındaki illerdə gözəl bir ailəyə çevrilmişlər. Bəhruz bibisindən hər bir ata-ananın övladına vere bileyə sevgini, məhəbbəti alsa da, lakin qəlbini dərinliklərində gizli bir ata nisqili yaşadığının sonralar Rəhile xanımın elinə keçən əlyazmalarla şahidi olduq. Bu əlyazmalar Bəhruzun aşağı sinif sağıldı olarkən yazdığı misralar və usaq təxəyyüllü ilə çəkdiyi şəkilləri id... Onlardan biri: Bəhruz qəbir və üzərində gül çəkerək aşağıdakı misralarla fikrini tamamlamışdır:

Yena də axtardım  
Gözel atamı,  
Gördüm ki, qəbiristanlıq  
Üşüyür atam.  
Atamın qəbrini qucaqlayaraq  
Qəbrinin üstünə gül qoyuram mən...  
Başqa bir əlyazmada isə atasının 30 oktyabrda dünyasını dəyişdirdiyini vurğulayan Bəhruz həmin günün onlar üçün "matəm günü" olduğunu qeyd edir və ata həsreti ilə çırpinan ürəyi bu misraları sıralayı:

Qızılıgüldən inciməşəm,  
Atamın qəbrinin bəzəyi olub.  
Mənim də qəbrimi o bəzəyecək,  
Hamının qəbrini o gül bəzəyir...  
Və daha ürəkərgidici misralar:  
Eh, gör, həyat nə çirkin,  
Eh, gör, həyat nə pisdir.  
Biri ölü, biri qalır,  
Yetimlər də el-ayaqda...

Bütün bunları sonralar görən Rəhile xanım çox sarsılır. Bəhruzun atasızlıq, yetimlik nisqilini necə için-için, sükütlə yaşıdığını bu gün də ürək ağrısı ilə səsi titrəy-titrəy söyləyir...

## Son "Instagram" paylaşımı

2013-cü ildə Səfərbərlik və Herbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon Herbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan Bəhruz Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət etmiş, 2014-cü ildə hərbi xidmətdən tərsis olunmuşdur.

27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq Bəhruz da yenidən hərbi xidmətə çağırılan zaman bu çağrıçı böyük məmənuniyyətə qarşılıyır və öz "Instagram" sehifəsində bele bir paylaşım edir: "Meni də digər dostlar kimi beynəlxalq aləmdə tanınan səhədlərimizi, ailələrimizi, xalqımızı erməni işğalçılarından qorumağa çağırıblar. Əger mən şərəfimiz və Vətənimiz uğrunda ölsəm, heç təessüs etmərəm. Sadəcə, dostlarımı demək istəyirəm ki, men sizlə çok seviyəm. Allah sizə yar olsun. Fərqi yoxdur, mən sağ qalsam da, ölsəm də, demək istəyirəm ki, bu yolda addımlamaya heyrətamış idim və bu yolda ölməyə dəyərdi. Az da olsa, mənim yazdıqlarına vaxtınızı sərf etdiyinən üçün sizlərə təşəkkür edirəm... Məmmədov Bəhruz".

Sonuncu cümlələrə diqqət edin. Bəhruz burada görün nə qədər Vətən sevgisinə qapılmışsa, artıq sonda bir şəhid kimi cümlələrini davam etdirir. Vidalaşır, son sözlərini deyir...

Rəhile xanım bağırına basıb bütün həyatını verdiyi balasını-Bəhruzunu cəbhəyə yola salır. Və həmin gündən də nigaranlığı, yu-



yetirərək həlak olmuş, doğulduğu Yevlax rayonunun Xaldan kəndində dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və herbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Bəhruz Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Bəhruz Məmmədov Azərbaycanın Füzuli rayonunun işğaldən azad edilmesi uğrunda aparılan döyüş əməliyyatlara qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Füzulinin azad olmasına görə" medalı ilə təltif edilmişdir.

Azərbaycan ərazilərinin işğaldən azad olunması zamanı döyüş tapşırıqların uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən Bəhruz Məmmədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.

Azərbaycanın Şuşa rayonunun işğaldən azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2021-ci il tarixli Sərəncamına əsasən Bəhruz Məmmədov ölümündən sonra "Şuşanın azad olmasına görə" medalı ilə təltif edilmişdir.

Allah Bəhrusa, bütün şəhidlərimizə rəhmet eləsin. Onlar bizim qururumuz, başımızın tacıdları.

## Bəhruz məni yetim qoydu

Bəhruzun bibisi Rəhile xanımıla söhbətim zamanı məni ən çox kövrəldən onun bu sözü oldu: Bəhruz məni yetim qoydu. Günlərdir, bu cümlənin təsirindən çıxa bilmirəm. Mən yetimliyi ata-ananın yoxluğundan bilsədim. Bu söz məni sanki silkəledi, oytadı. Demək ki, yaşamadan heç nəyi anlaya bilməmiş insan. Demək ki, övlad da adamı yetim qoya bilməmiş.

Bu cümlənin təsiri ilə xəyalən Yevlaxdan gedirəm. Bəhruzgilin evinə yaxın bir yerdən dayanıb Rəhile xanımın, adını elə Bəhruzun dili ilə telefonuma "Rəhile bibi" kimi qeyd etdiyim bu qayğışə bibini izleyirəm. Onun bütün həyatını həsr etdiyi, gənciliyini verdiyi, çox yüksək seviyyədə böyüdüb tərbiyə etdiyi, təhsilin bütün pillələrində iyi olan, lakin sonda Bəhruzsuz qalan bu qadının bir gününün şahidine çevrilirəm. Üzdən bir qurur var, onunla gəzib-dolaşır. Kəndin, bu həyət-bacanın hər yerində iyi, nəfəsi olan Bəhruzun hər dəqiqə ruhu ilə qarşılışır. Bir gözündə qurur, bir gözündə yaş gəzdirərək,

Aşıq, igid elə ruzudur,  
Bərekətdir, ruzudur.  
Vətənə qurban olan  
Üç mindən biri Bəhruzdur,  
dəsə də, bununla təselli tapsa da, mən  
belə bir qənaətə gəlirəm: Rəhile bibi üçün  
çoxtandır...

Mətanət Məmmədova

# Sürücülük vəsiqəsi üzərində olmayanları cərimə gözləyirmi?



**"Yol**da" qanunun 37-ci maddəsinin 1-ci hissəsində avtomobili idarə edən sürücünün üzərində hansı sənədlərin olması qeyd edilib. Lazım olan sənədlər sürücülük vəsiqəsi, avtomobilin texniki pasportu, etibarnamə ilə idarə edilirsa onun sənədi, hüquqi və vəzifeli şəxsin yol verəqələri varsa bunlar da sürücünün üzərində olmalıdır". Bu sözləri SIA-ya açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli söyleyib.

Onun sözlərinə görə, eger sürücünün vəsiqəsi özündə olmasa belə uzun illərdir ki, artıq Daxili İşlər Nazir-

liyinin müvafiq sistemində ve Yol Patrul Xidmetlərinin fəaliyyətini heyata keçiren əməkdaşların integrasiya olunmuş bolt kompüterlərində, eyni zamanda onlara verilən planşetlərdə sürücünün məlumatını daxil edərək onun haqqında öyrənə bilərlər. O məlumatlar doğrusunda yol polisi əməkdaşı inzibati xəta üzərə tətbiq olunan protokolda bu sistem vasitəsi ilə həyata keçirir. Onsuz da yol polisi əməkdaşı həmin sadaladığımız avadanlıqlar olmasa, sürücüyə cərimə tətbiq edə və

Ziya Hikmət oğlu



**QURUM RƏSMİSİ  
AYDINLIQ GƏTİRDİ**

# Erməni eksperti ölkəsinin məhvi proqnozunu verdi

**Ermənistən "Irəvan geosiyasi klubu"nun rəhbəri, siyasi ekspert Arman Boşyanın fikrincə ölkə rəhbərliyi regiondakı situasiyanı tam olaraq adekvat qiymətləndirmir, Nikol Paşinyan sadəcə həmin situasiyaya uyğunlaşır ki, bu da faciəvi nəticələrə gətirib-çixara bilər.**

Onun sözlərinə görə, ABŞ gerçin geosiyası situasiyadan istifadə edərək erməni hakimiyyətinin müxtəlif təbəqələrində ən yüksək səviyyədə əldə etdikləri müəyyən razılaşmalar vasitəsi ilə təsir agentləri şəbəkəsini yaratmaq istiqamətində iş aparrı. SIA xəbər verir ki, Boşyan "Sputnik Armenia" saytına USAID-in Avropa və Avrasiya üzrə büro rəhbəri Erin Elizabeth Makkinin Ermənistana səfəri ni şərh edərən deyib və qeyd edib ki, bu təşkilat məhz casus şəbəkəsini hazırlanmaq üçün yaradılıb. Daha əvvəldən isə bildirildirdi ki, Makki Ermənistana üçgünlük səfər gəlib və onu təşkilatın müavini Aleksandr Sokolovski müşayiət edib.

**"Qərbin enerji resursları ilə bağlı Cənubi Qafqazda maraqları var"**

"Biz Ukraynadakı böhranın kəskinleşməsi ilə dünyada tektonik dəyişikliklərin şahidlərinə çevrilirik. Rusiya Ukrayna cəbhəsində kifayət qədər

yüklənib və əbəs deyil ki, USAID Ermənistanda təsir məqsədləri üçün yeni səviyyədə casus şəbəkəsi yaradır. Belə ki, Ermənistən respublikası 2018-ci ildən etibarən qərbyönümlü vektor üzrə gedir", deyə qeyd edən erməni ekspertinin sözlərinə görə, eger ABŞ Er-

regionda yalnız hərbi deyil, həm də siyasi rol oynayır.

**"Amerikalılar Rusiyanın Cənubi Qafqazdakı rolunu zəiflətməyə cəhd edirlər"**

Boşyan USAID rəhbərliyinin Ermənistana nəyə görə məhz indiki zamannda səfər etməsini de izah etməyə çalışıb. Onun sözlərinə görə, Ermənistən bu gün İran, Qərb, Rusiya üzrə balanslaşdırılmış siyaset apardığını sərgileyir, amma gerçəkliyə qalanda bu siyaset qərbyönümlüdür. "Öslinde, Ermənistən 2018-ci ildən Rusiyönümlü siyaset aparmasına son qoyub. Amerikalılar Rusiyanın Cənubi Qafqazdakı rolunu zəiflətməyə cəhd edirlər ve ABŞ-in səlahiyyətli şəxslərinin Ermənistəna səfərləri də bununla bağlıdır. Bu səfər geosiyası hərəkət məsələsini həlli edir", deyə erməni eksperti bu cür düşünür və o, istisna etmir ki, Qərb erməni siyasi elitarasına, yəni mövcud hakimiyyətə öz iqtidarı elində saxlaması, qoruması üçün vədir.

KMTT-yə gəlincə isə Boşyan bildirib ki, bu təşkilat hazırlı məqamda böhər dövrünü yaşayır və onun regiondakı mövcudluğu böyük sual altındadır. O, buna sentyabr ayındaqı eskalasiya və KMTT-nin etinasızlığı ilə əlaqələndirməyə çalışıb. O sonda bildirib ki, Nikol Paşinyanın qərbyönümlü siyaseti sonradan ölkəni daha asılı vəziyyətə - iqtisadi kollapsa, hətta ərazi lərinin itirilməsinə və məhvini doğru aparacaq.

Rövşən RƏSULOV



**Arman Boşyan: "Yeganə nəticə çıxarmaq olar: Ermənistanda Rusiya və İran təsirinin zəifləməsi istiqamətində güclü proses gedir"**

mənistan hökuməti daxilində təsireddi ci casus şəbəkəsini yaratmağa nail olarsa onda Ermənistən Rusiyadan ayırmalı regionda amerikalıların maraqlarını müdafiə edə bilər. "Qərbin enerji resursları ilə bağlı Cənubi Qafqazda maraqları var" deyən Boşyan bildirib ki, hazırda Qarabağda Rusiya sülhməramlılarının olması Qərbe mənələr yaradır.

Eksper əlavə edib ki, ABŞ-dan fərqli olaraq Rusiya hərbi cəhətdən təsir faktoruna sahibdir. Belə ki, yalnız Qarabağda sülhməramlılar deyil, həm də Gümrüdəki 102-ci hərbi baza

**"Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ilə bağlı ictimai dinləmə keçirilib**



**D**ünən Milli Məclis tərəfindən "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ilə bağlı növbəti ictimai dinləmə təşkil olunub. Dinləmədə Milli Məclis sədrinin müaviləri, parlamentdə təmsil olunan partiyaların nümayəndləri, deputatlar və QHT rəhbərləri iştirak ediblər. Tədbirdə əvvəlcə Sosial Tədqiqatlar Mərkəzi tərəfindən bu sahədə aparılan tədqiqatların nəticələri açıqlanıb.

Sonra çıxış edən Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, parlament sədrinin müavini Fəzail İbrahimli, Sosial Tədqiqatlar Mərkəzi idarə Heyətinin sedri Zahid Oruc, Yeni Azərbaycan Partiyası idarə Heyətinin üzvü Hikmət Babaoglu və digərləri qanun layihəsi ilə bağlı fikirlərini bildirib, rey və təkliflərini irəli sürüb. Qeyd olunub ki, müzakirələrin əsas məqsədi qanun layihəsinin təkmilləşdirilməsidir. Tədbir digər çıxışlarla davam edib.

**Yapon professor: "Soçiə Ermənistən və Azərbaycan arasında məsələnin yalnız sülh yolu ilə həllinə dair razılaşmını müsbət qiymətləndirirəm"**

**O**ktjabrın 31-də Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Soçiə keçirilən görüşdə Ermənistən və Azərbaycan arasında məsələlərin yalnız sülh yolu ilə həlli barədə eldə edilən razılaşmını müsbət qiymətləndirirəm.



Bu sözləri AZƏRTAC-in Yaponiyadakı xüsusi müxbirinə Azərbaycan, Rusiya və Ermənistən liderlərinin Soçi görüşünün nəticələrini şərh edən Yaponianın Kaişi Universitetinin professoru, "ajmedia.jp" portalının baş redaktoru Akira Matsunaqa deyib. Professor vurğulayıb ki, danışılarda və qəbul edilmiş üçtərəfli Beyanatda tərəflər arasında münaqışın həllinin yalnız sülh yolu ilə həlli barədə razılaşmanın eldə edilməsi görüşün müsbət nəticəsi kimi yüksək qiymətləndirilməlidir.

Cari il sentyabrın ortalarında Ermənistən və Azərbaycan sərhədində baş verən qarşidurmənin ağır nəticələrini, hər iki tərəfdən çoxlu sayıda esgərin helak olmasını xatırladan A.Matsunaqa Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyanın bundan sonra münaqışının həlli üçün güc tətbiq etmək barədə qəbul etdiyi sənədi və tərəflər arasında gələcək sülh müqaviləsinin imzalanması üçün yaranan əlverişli imkanı xüsusi qeyd edib. Rusiya Prezidentinin "Bu çox məhsuldar görüş olduğunu və o, gələcək sülh sazişi üçün yaxşı atmosfer yaratdı", - sözlərini sitat getirib.

Bununla yanaşı, yapon professor bildirib ki, məhz Ermənistən tərəfinin hərəketləri Qarabağ münaqışının sülh yolu ilə həlli üçün Azərbaycan tərəfinin bütün cəhdlərini heçə endirir. Ermənistəndəki radikal millətçi qüvvələr sülhün əldə edilməsinə və qorunmasına qarşı çıxırlar.

**O**tuz il. Zaman baxı-  
mından qısa görünən  
bu dövr Azərbayca-  
nın tarixinə hansı uğur səhi-  
fələrini yazdı? Yaranmasın-  
dan ötən 30 ildə sıralarını  
kəmiyyət və keyfiyyət baxı-  
mından zənginləşdirən Yeni  
Azərbaycan Partiyası cə-  
miyyətdə özünü təsdiq et-  
məsinin nəticəsidir ki, ötən  
30 il ərzində partiyanın ölkə-  
də keçirilən prezident, parla-  
ment, bələdiyyə seçkilərin-  
də bir-birindən parlaq qələ-  
bələr əldə etməsi məhz ya-  
randığı gündən indiyədək  
xalqın partiyası, ona ümum-  
xalq partiyası statusunu qa-  
zandırması və nəhayət,  
nəinki ölkənin, hətta Cənubi  
Qafqazın aparıcı siyasi təş-  
kilatına çevrilməsidir.

**YAP GÜCLÜ LİDER ƏTRAFINDA YARANMIS APARICI SİYASİ QÜVVƏDİR**

Ümumiyyətlə, müstəqilliyin ilk illərində yaranan xaos və anarxiyanın aradan qaldırılmasında, sabitliyin və inkişafın təmin olunmasında, Azərbaycanın böyük uğurlar qazanmasında Yeni Azərbaycan Partiyasının müstəsna rolü olub. Ölkməz ağır vəziyətdə olarkən Azərbaycan xalqının görkəmli nümayəndələri - ziyalılar, tanmış insanlar böyük dövlət xadimi, Ümummilli lider Heydər Əliyevə müraciət etdi. Xalqımız həmin dövrdə Naxçıvan Ali Məclisinin Sədri olan Ulu öndər Heydər Əliyevi yeganə xilaskar şəxsiyyət olaraq dəyərləndirirdi və bütün ümidi lər ümummilli liderimizə bağlanmışdı. Məlumdur ki, o zaman Ulu öndər Heydər Əliyevə Bakıda yaşamağa imkan vermədiklərinə görə ümummilli liderimiz məcburiyyət qarşısında qalaraq Naxçıvan Muxtar Respublikasına getmişdi. Amma ona qarşı təzyiqlər Naxçıvanda da davam edirdi, həmçinin Heydər Əliyevin tərəfdarlarına qarşı güclü təqiblər aparılırdı. O zaman Azərbaycan Respublikasının Ali Sovetinin Nizamnaməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin respublika Ali Sovetinin sədrinin müavini olmasını təsbit edən maddəni deyişdirildi. Bunlara paralel olaraq 1992-ci ildə Azərbaycan Konstitusiyasının 121-ci maddəsinin II bəndinə belə bir madde əlavə olunmuşdu ki, yaşı 65-dən yuxarı olan şəxslər prezident seçcəle bilməzlər. Bu, bilavasitə ümummilli lider Heydər Əliyevə qarşı yönəlmüşdi. Həmin düzəliş etiraz olaraq Azərbaycanın xilasını və qurtuluşunu məhz Ulu öndər Heydər Əliyevdə görən insanlar - Ümummilli liderimizin tərəfdarları 18 gün müddətində Bakıda Ali Sovetin qarşısında etiraz aksiyaları keçirdilər, mitinqlər təşkil etdi. Belə olan halda, Azərbaycanın xilasına nail olmaq üçün Heydər Əliyevi müdafiə edənlər fəaliyyəti davam etdirmək üçün siyasi partiya yaratmaq qərarına geldilər. 1992-ci ilin may ayında "Əlinçə" xeyriyyə cəmiyyəti tərəfindən ümummilli liderimizin rəhbərliyi ilə siyasi partiyanın yaranması təklifi irəli sürüldü. Məhz bu ərefədə - 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalı Ümummilli liderimizə müraciət etdi. Müraciətdə

# **YAP-30: AZƏRBAYCANIN QAZANDIĞI UĞURLARIN BƏLƏDÇİSİ**

## *YAP-in Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin şərəfli tarixinin yeni qürur dolu səhifələri yazılır*



Heydər Əliyev ziyanlılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılması-na ve ona rəhbərlik etməyə razılıq verdi. Həmin vaxda o zaman hakimiyətdə olan qüvvələr Bakı şəhərində partianın təsis konfransının keçirilməsinə icazə vermedi. Bu səbəbdən 50 nəfər partianın təsis konfransında iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasına yola düşdü və no-yabın 21-də 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyası təsis olundu və Heydər Əliyev partianın sədri oldu. Bütün bu təzyiqlər və təqiblər baxmayaraq, Yeni Azərbaycan Partiyası öz fəaliyyətini davam etdirdi və qısa müddət ərzində hakimiyətə qəldi.

# **YAP ÖZ FƏALİYYƏTİNİ ÜMUMMİLLİ LİDERİMİZİN İDEYALARI ƏSASINDA UĞURLA DAVAM ETDİRİR**

Heç şübhəsiz, Azərbaycanın tarixi qələbəsində, tərəqqi yolunda inamlı irəliləməsində xalqımızın ümummilli lidi Heydər Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası müstəqilliyimizi möhkəmləndirilməsinə, milli inkişafın təmin olunmasına xidmət edən fəaliyyətini davam etdirdi və bunun nəticəsində Azərbaycan tənezzüldən xilas olaraq tərəqqi yoluna qədəm qoydu. Xalqımızın Heydər Əliyevə dərin inam ve etimadı nəticəsində YAP yaranmışdan sonra respublikanın bütün bölgelərində onun təşkilatlanması prosesi başladı, partiyanın sıraları sürətlə genişləndi. Heydər Əliyevin müdrik siyaseti sayəsində müstəqil dövlət quruculuğunda əldə olunan uğurlar, Azərbaycanın dünya birliyində mövqeyinin möhkəmlənməsi YAP-ın xalq arasındakı nüfuzunu getdikcə artırdı. Və onu davurğulamaq lazımdır ki, əger bu partiya quşulmasayıdı və ulu öndər Heydər Əliyev ona rəhbərlik etməsəydi, bugünkü nailiyyətləri əldə etmək və ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırlı inkişaf səviyəsinə çatması mümkün olmazdı.

# **YAP-İN SƏDRİ CƏNAB İLHAM ƏLİYEVİN RƏHBƏRLİYİ İLƏ ÖLKƏMİZİN ŞƏRƏFLİ TARİXİNİN YENİ QURUR DOLU ŞƏHİFƏLƏRİ YAZILIR**

Bu gün ümummilli liderimizin layiqli da-

edilməsi, struktur dəyişikliyi siyasi islahatların tərkib hissəsi kimi dəyərləndirilə bilər. Eyni zamanda, qurultaydan keçən bir il ərzində YAP bir sıra ölkələrin siyasi partiyaları ilə əlaqələrin inkişafı istiqamətində mühüm addımlar atıb. Xüsusilə, Azərbaycan və Türkiyənin iqtidarı partiyaları arasında uzun illər davam edən əməkdaşlıq 2021-ci ilde yeni mərhələyə qədəm qoydu. YAP-in Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultaydakı genişməzmunlu çıxışında partiyanın yarandığı vaxtdan indiyə kimi müstəqil dövlətçiliyin və demokratik siyasi sistemin möhkəmlənməsi, ölkəmizin davamlı inkişafı, milli birliyin və vətəndaş həmrəyliyinin təmin olunması istiqamətində göstərdiyi fəaliyyətə bağlı dəyərli fikirlər ireli sürdü. Prezident İlham Əliyevin dediyi kimi: "Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi heyatında önemli hadisədir. Yeni Azərbaycan Partiyası neinkı Azərbaycanın, Cənubi Qafqazın en böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var".

**YAP GÜCLÜ, MONOLİT VƏ QƏLƏBƏ-LƏR, QALIBLƏR PARTİYASI DİR**

Bəli, Yeni Azərbaycan Partiyası 30 il şərəfli yol keçərək monolitliyini qorudu, gücləndi, öz üstünlüyü, parlaq qələbələri ilə heç bir seçkide rəqib tanımadı. Bütün iştirak etdiyi seçkilərdə Yeni Azərbaycan Partiyası qələbə qazanaraq bir daha ölkə vətəndaşlarının Azərbaycan reallığına verdiyi qiymət ve Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə inamın ifadəsidir. Məhz bu gün sevinirik ki, Ulu Önder Heydər Əliyevin ideyaları yaşayır, qalib gəlir. Azərbaycan Prezidenti, Ali Baş Koman dan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən bu ölməz amallar sədaqətlə, cəsarətlə daha müvəffəqiyyətlə həyata keçirilir. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Martin 5-de partiyanın keçirilən VII qurultayında çıxışı zamanı Yeni Azərbaycan Partiyasının VI qurultayından üç il ötdüyünü və bu illər ərzində böyük nailiyyətlər və qələbələr eldə olunduğunu deyib: "Bu illər ölkəmiz üçün, bölgəmiz üçün həlliəcili illər olmuşdur. Üç il ərzində ölkə həyatında bir çox önemli hadisələr baş vermişdir. Tebii ki, onların arasında en önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsinde parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları ezəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu. Bizim şanlı Qələbəmiz qurur mənbəyimizdir".

Bəli, bu Qəlebə həqiqətən də bizim qürrur mənbəyimizdir. Bu reallığı Azərbaycan xalqı görür və bəlkə də bu, son 30 ildə bu qədər qürurlu olmamışdı - 44 gün ərzində tariximizin Zəfər Salnaməsi yazıldı, Bütövləşən Azərbaycanımız - Qarabağ Azərbaycanımıza qovuşduq. Məhz bu Böyük Qəlebə Prezident İlham Əliyevin sözüne, vedinə sadiq qalan dövlət başçısı imicini qazanması bütün sahələrdə təsdiqlənməsinin reallığıdır. Bu yerdə Prezident İlham Əliyevin 2003-cü ildə keçirilən andığında mərasimində söylədiyi bu fikirləri bir daha yada salmaq yeri-ne düşər: "Bütün bunları həyata keçirmek və Azərbaycanı qüdrətli dövlətə çevirmek üçün, ən başlıcası, ölkədə Ümummilli Lider Heydər Əliyevin siyaseti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən, mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasetə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasetini davam etdirəcəyəm".

Beləliklə, zamanın tələbi ilə yaranan və ümumxalq partiyasına çevrilən YAP həkimiyətin siyasi istinadgahı kimi bundan sonra da fəaliyyətini uğurla həyata keçirəcək. Hər zaman olduğu kimi, Ulu Öndər Heydər Əliyevin ideyalarının və Prezident İlham Əliyevin siyasi kursunun uğurla həyata kecirlilmesində laviqinçə istirak edəcək.

RƏFIQƏ KAMALQIZI



*Son zamanlar qloballaşma prosesləri səngisə də, dünya bir-birindən asılı çoxqütbü mexanizm olaraq qalır. Ekspertlərin də rəyinə inansaq, Qərbin Rusiya və Çini dünya sistemindən sıxışdırıb çıxarmaq cəhdləri kimi ABŞ-in hegemonluq iddiaları da səmərəsizdir.*



Qlobal təchizat zəncirlərinin kövəkliyini ifşa edən iki il yarımlıq pandemiyanın ve Ukraynada Rusiya ilə Qərb arasında iqtisadi əlaqələri kəsən, qlobal ərzəq və enerji bazarlarını pozan səkkiz aylıq hərbi münaqişədən sonra dünya məhv olmaq nöqtəsinən belə görünür. Belə bir mənzərədə bir çoxlarının fikrincə, qloballaşma nisbətən arxa plana keçib. Ekspertlər iddia edirlər ki, Birinci Dünya Müharibəsi və 1918-ci il qrip pandemiyası qloballaşmanın ilk böyük dövrünü başa vurduğu kimi, Rusyanın Ukraynada xüsusi əməliyyatı, COVID-19, populizmin qaynar həddə çatması və ABŞ ilə Çin arasında geosiyasi rəqabetin artması da qloballaşma dövrünü geri qaytarır.

Tanınmış investorlar və siyasetçilər bununla sanki razılaşıblar. Ukraynada münaqişə də son üç onillikdə yaşadığımız qloballaşmaya son qoyma, deyə bilmək də, ona mane olmayı bacardı. May ayında Davosda keçirilən Dünya İqtisadi Forumunda Beynəlxalq Valyuta Fonduñun icraçı direktoru Kristalina Georgiyeva "geo-iqtisadi parçalanma" ilə bağlı xəbərdarlıq etmişdi. Onun sözlerine görə, ölkələr və şirkətlər "qlobal təchizat zəncirlərinin yenidən müəyyənləşdirilərlər" və onilliklər boyu davam edən integrasiyanı leğv edirlər.

Qloballaşma artıq dəfələrlə ölü elan edilib: 2008-ci ildə qlobal maliyyə böhranından sonra, 2016-ci ildə Brexit referandumundan və həmin ilin sonunda Donald Trampin seçiləndən sonra və 2020-ci ildə COVID-19 pandemiyasının başlanmasından sonra. Bu proqnozların heç birinin reallaşmaması analitikləri bir daha "qloballaşma"ni proq-

nozlaşdırımdan əvvəl fasile verməyi düşünməyə vadar etməlidir. Göründüyü kimi, hazırda dünya iqtisadi integrasiyanın sonunu deyil, qloballaşmanı oyundankənar vəziyyətdə qoyan geosiyasi tənəzzülü yaşayır.

Həmisiyəkindən daha çox əlaqə Qloballaşmanın bir vaxtlar məhv olduğunu bəyan edənlər yanılırlar. Doğrudur, 1970-ci illərdən 2008-ci ilin qlobal maliyyə böhranına qədər olan "hiperqloballaşma" dövrü hegemon Amerikanın ticarətin liberallaşdırılması və qlobal integrasiya prosesinə "yuxarıdan aşağı" rəhbərlik etdiyi dövr unikal tarixi an idi. Bu dövr həqiqətən də olub və qlobalizmə - onu təbliğ edən ideologiya və birqütbüllüyü dəstəkləyən beynəlxalq nizamla birlikdə basdırılıb.

Hamının qayğısına qalmaq kimi bir iddiası olan ABŞ-in artıq dünya iqtisadiyyatının "memarı və qarantı" rolunu oynamaya siyasi iradəsi çatışır. Bu arada Çin ticarət və investisiya siyasetləri ilə dünya nizamını inkişaf etdirmək imkanlarını məhdudlaşdırıran iqtisadi problemlərle üzleşib və heç bir ölkə və yaxud ölkələr qrupu bu boşluğu doldurmaq qabiliyyətində və gücündə deyil. Ancaq bu, qloballaşmanın sənətə çatması demək deyil. Belə bir nticə ABŞ-dan dünyada iqtisadi integrasiyaya qarşı sərt mövqə nümayiş etdirməyi tələb edardı. Ritorikanı bir kənarə qoyub qeyd etmək lazımdır ki, bu nə Trampın, nə də ABŞ-in hazırkı prezidenti Co Baydenin dövründə baş verməyib. Daha doğrusu, Birləşmiş Ştatlar daha böyük qloballaşmaya can atmaqdə sadəcə olaraq liderlik etməyi dayandırıb. Bu liderlik boşlu-

# Qloballaşma mümkündürmü?

*Qərbin Rusiya və Çini meydandan sıxışdırıb çıxara biləcəyi realdırı?*

Şübhənin əsasını təsdiq etmək üçün 2008-ci Dünya Bankının keçmiş prezidenti Robert Zoellkin dediyi kimi, "qloballaşmanın idarə edilməsi"ndə zəifləməyə səbəb olub. Lakin qloballaşmanın özü yoxa çıxmır, sadəcə olaraq axınla gedir. Bu proses əvvəlkindən daha az əlaqələndirilmiş, hesablansız və səmərəli olsa da, hələ də əksər ölkələrin maraqlarına uyğundur.

İqtisadi məlumatlara nəzər salsaq, qloballaşmanın geriye doğru getdiyi fikri tekzib olunur. Baxmayaraq ki, milli ÜDM-ə nisbətən qlobal kapital axını bu əsrin birinci onilliyyinin ortalarında öz zirvesində aşağı düşsə də, transsərhəd investisiyalar artmaqdə davam edir və maliyyə bazarının gelirləri qlobal miqyasda yüksək korrelyasiyalı olaraq qalır. Qlobal mal ticarəti bu ilin əvvəlində pandemiyadan əvvəlki proqnozlari üstələyərək, bütün zamanların ən yüksək səviyyəsinə yaxındır. Coxərəfli ticarət danışqları ümumiyyətlə dayandırılıb, lakin 15 üzvdən ibarət Asiya-Sakit Okean Regional Hərtərəfli İqtisadi Tərəfdəşliq və 11 üzvdən ibarət Hərtərəfli və Proqressiv Trans-Sakit Okean Tərəfdəşlığı Sazişi də daxil olmaqla yeni ticarət sazişləri yaranmağa davam edir. 1990-ci illərdən etibarən qüvvədə olan regional ticarət sazişlərinin sayı durmadan artıb, 2008-ci ildən iki dəfədən çox artıb.

nərdivanını yüksəldib və indi daha bahalı ixracatının daha böyük hissəsini daxili bazar üçün istehsal edir. Artan gəlirlərə görə, Çin də içi qüvvəsi indi daha bahadır, bu da ölkəni daha az cəlbəcici istehsal mərkəzinə çevirir və ölkənin əsas rəqəbat üstünlükündən birini aradan qaldırır. Nəhayət, Çin artıq ticarətin liberallaşdırılması və qlobal dəyər zəncirlərinə integrasiya imkanlarının əsasını istifadə edib və tükənib, bu da onun gelecek qloballaşma üçün daha az imkana malik olması deməkdir.

Ümumiyyətə, bir vaxtlar qapalı olan aşağı gəlirlər ölkələr qlobal bazarlara integrasiya olunaraq daha zəngin və inkişaf etdiyi kimi, onlar da özlərini təmin edə bilirlər. Çin və son yarımdən əsrənə qloballaşan bir çox inkişaf etməkdə olan bazarlar indi istehlak etdiklərinin daha çoxunu istehsal edir, istehsal etdiklərini daha çox istehlak edir və istehsal etdiklərinin daha çoxunu yerli istehsal edir. Bu, məlumatlarda dünya ticarətində yavaşlama kimi özünü göstərir, lakin bu, qloballaşmanın yox, tərəqqinin əlamətidir.

Üstəlik, e-ticarət, avtomatlaşdırma, süni intellekt, robototexnika, bulud hesablamaları və uzaqdan iş kimi texnoloji irəliləyişlər bir çox əmək tutumlu istehsal prosesini kapitala və bilik tutumlu prosesə çevirib. Bu-



2008-ci ildən bəri malların ticarəti dönya istehsalına nisbətən yavaşlayıb, buna baxmayaraq bu dəyişiklik deqloballaşmanın göstəricisi sayıla bilməz. Əksinə, dünya ticarət nisbətinin sabitləşməsi qismən iqtisadi inkişafın yan təsiridir - qloballaşmanın uğurunun əlamətidir. Ticarətin ÜDM-ə nisbətinin 2006-ci ildən bəri demək olar ki, 30 faiz bəndi azaldığı və böyüklüyünə görə qlobal ticarətin ÜDM-ə nisbətinin azalmasına ən çox töhfə veren Çini misal götürək. Ölkə zənginləşdikcə və iqtisadiyyatı mürekkebələşdikcə - bazar islahatları və qlobal bazarlara integrasiya yolu ilə - Çinin böyümə modeli ixracdan daxili istehlaka və investisiyaya keçib. Eyni zamanda, daxili tələbat Çin də ənənəvi olaraq daha az tələb olunan mallardan istəmələrə keçib. Çin həmcinin daha az ucuz istehlak malları və dərhal olunan məhsullar istehsal edərək, dəyər yaratma

günkü iqtisadiyyatda xidmətlərin və qeyri-maddi aktivlərin artan əhəmiyyəti də qloballaşma ilə bağlı yanlış təsəssürat yaradır. Xidmətlər və qeyri-maddi ticarət ticarəti 15 ildir ki, sürətlər və qlobal iqtisadi fealiyyətin artan payını teşkil edir. Bu, xüsusilə rəqəmsal xidmətlərin ticarəti üçün doğrudur. Məsələn, hazırda kompüter və rabitə xidmətləri bütün xidmət ixracının təxminən yarısını və qlobal ÜDM-in 3%-ni təşkil edir. Tədqiqat və inkişaf, əqli mülkiyyət hüquqları, brendinq, dizayn və program təminatı kimi qeyri-maddi aktivlər də ümumi ticarət, investisiya və istehsalın payı kimi əhəmiyyətli dərəcədə artmışdır. Bununla belə, ölçmə problemlərinə görə bir çox xidmətlər və qeyri-maddi obyektlər cari ticarət məlumatları ilə əhatə olunmur.

# Qloballaşma mümkündürmü?

*Qərbin Rusiya və Çini meydandan  
sixışdırıb çıxara biləcəyi realdırımı?*



## Əvvəli-Səh-11

Bütün bunlar onu deməye əsas verir ki, dünya iqtisadiyyatı mürekkebləşdikcə ənənəvi qloballaşma yolları köhnəlir. Əslində, dünya indi həmişəkindən daha çox bağlıdır. Qarşılıqlı əlaqələr isə qarşılıqlı asılılıq doğurur, çünkü bir-birine bağlı olan ölkələr nə qədər çox olarsa, onları ayırmak bir o qədər çətin və bahalı olur.

Qabaqcıl sənaye şirkətləri Rusiyadan məcburi qaydada, həm də tamamilə və yəqin ki, əbədi olaraq ayrılır. Qərb transmili şirkətləri Rusiyadakı demək olar ki, bütün

tiq Rusiya neftinin ticarətini 2021-ci ilin iyundan gündəlik 1,7 milyon bareldən 2022-ci ilin iyundan demək olar ki, 2,8 milyon barel və endirimlə artırıblar. İnkışaf etməkdə olan ölkələr Rusiya taxılından və gübresindən asılı olaraq qalır və bir çox nizami və nizamsız ordular rus silahlarından və muzdlularından istifadə etməkdə davam edir. Dünyanın çox hissəsi Rusiya ilə işini davam etdirəcək.

Bu arada, Birleşmiş Ştatlar və Çin milli təhlükəsizlik üçün vacib hesab edilən sahələrdə onları bir-birindən ayıran intensivləşen



vestisiya və mövcudluğu gücləndirirlər.

Gərginliklərə, ticarət müharibələrinə və pandemiya ilə bağlı fasılələrə baxmayaraq, ABŞ və Çin arasında ikitərəfli ticarət artmaqdə davam edir. 2019-cu ildəki 557 milyard dollardan 2021-ci ildə 657 milyard dollar idı və bu il 2018-ci ildə müəyyən edilmiş 659 milyard dollarlıq rekordu mütləq keçəcək. Birleşmiş Ştatlar hələ də Çinin en böyük ticarət və ixrac tərəfdasıdır və Çin hələ də Birleşmiş Ştatların en böyük ticarət tərəfdası, idxlə mallarının en böyük təchizatçısı və üçüncü en böyük ixrac bazarıdır.

İnvestisiya fəaliyyəti də əhəmiyyətli ola-

Bu o demək deyil ki, ABŞ və Çin yaxınlaşır. Dünyanın ən mühüm geosiyasi əlaqələri hələ də inamdan tamamile mehrumdur və hər iki ölkənin daxili siyaseti getdikcə antaqonizme meyllidir. Amerikanın hər iki siyasi partiyasının Çinə qarşı düşmənciliyi, Çinin "döyüşü-qurd" diplomatiyası, pandemiya siyaseti, Rusiyanın Ukraynada sərt əməliyyatı və Tayvanla bağlı gərginliyin artması ABŞ-Çin münasibətlərini daha təhlükəli və idarə olunmasını çətinləşdirir. Amma bu münasibətlər pozulmaq ərefəsində deyil, çünki iki ölkəni birləşdirən bağlar nəinki dəha çox əhəmiyyət kəsb edir.



raq qalır. Qərb korporasiyaları keçmişlə müqayisədə Çinə sərmaya yatırmaq riskindən daha çox narahat olsalar da, geri çəkilmə əlaməti azdır. Keçən il Çinə birbaşa xarici investisiyalar bütün zamanların en yüksək səviyyəsinə çatdı və Amerika Ticaret Palatasının bu yaxınlarda apardığı araşdırma Çinde fəaliyyət göstərən ABŞ istehsalçılarının 83%-nin ölkəni tərk etmək niyyətində olmadığından göstərdi. Cəmi 3%-i hasilatı ABŞ-a "köçmek" niyyətində idı, 60%-i isə Çinə investisiyalarını artırmağı planlaşdırıldı. ABŞ-in aralıq və son istehsal mallarının idxlə ABŞ istehsalından daha sürətli böyüməye davam edir ki, bu da istehsalın Çindən Birleşmiş Ştatlara hələ də ciddi dəyişməsinin olmadığını göstərir.

Digər tərəfdən, Pekin texnoloji və iqtisadi cəhətdən özüne güvənmək istəsə də, Çinin iqtisadi inkişafı hələ də Qərble ticarət əlaqələrindən asılıdır. Birleşmiş Ştatlar, Avropana Birlüyü və Yaponiya birlikdə Çinin ixracatının 40%-ni alırlar ki, bu da son on ildə demək olar ki, dəyişməyib. Üstəlik, Çin tək başına qabaqcıl yarımkəcicilər istehsal etmək qabiliyyətinə malik deyil və ABŞ-in ixrac nəzərəti və investisiya mehdudiyyətləri ən azı növbəti on il ərzində onları istehsal edə bilməcəyini təmin edir. Yarımkehricilərin tekce telefonlar, kompüterlər və avtomobilər kimi istehlak malları üçün deyil, həm də en qabaqcıl silah sistemləri üçün əhəmiyyətini nəzərə alsaq, Çin sadəcə olaraq ABŞ və müttəfiqlərindən ayrıla bilməz.

Qlobal integrasiya modellərindəki bu dəyişikliklər onun effektivliyinin azalmasına səbəb ola bilər. Siyaset və geosiyaset son nəticədə tranzaksiya xərclərini artırır və resursların optimal bölündürülməsinə mane olur. Lakin bu, qloballaşmanın və onun faydalarını qorumaq üçün hələ də kiçik bir qiymətdir. Səmərəlilik və təhlükəsizlik arasında düzgün balansın əldə edilməsi daha təhlükəsiz və davamlı iqtisadi nizama götrib çəkaracaq.

QEYD: Yazında xarici mənbələrdən sitatlar getirilib.

V.VƏLİYEV



bizneslərini bağlayıb və ölkədəki aktivlərini ləğv ediblər. Rusiyali oliqarxlara qarşı sanksiyalar tətbiq edilib və onların aktivləri dondurulub. Rusiya banklarının əksəriyyəti qlobal ödəniş sistemi olan SWIFT-dən kənarlaşdırılıb, hətta Rusiya Mərkəzi Bankının ehtiyatları da dondurulub. İnkışaf etmiş dünya Rusiya enerjisinin alışını dayandırır və Rusyanın qabaqcıl sənaye mallarına və kritik komponentlərə çıxışını engelləyir.

Bu bölgü Rusyanın iqtisadi, hərbi və geosiyasi mövqeyi üçün ağır neticələrə səbəb olacaq. Amma çətin ki, Rusiya bütün dünyaya ilə əlaqəsini kessin. Ölkə qlobal ÜDM-də kiçik bir paya sahib olsa da, təbii ehtiyatları onu dünya iqtisadiyyatından tamamile kəsməye imkan vermir. Çin və Hindistan ar-

geosiyasi rəqabətə qarışır. Bu sahələr həzirdə xarici ticarət və investisiya üçün qapalı olan yarımkehricilər kimi ikili istifadəli texnologiyalardan tutmuş bərpa olunan enerji, sosial media və digər informasiya sənayelerinə kimi getdikcə artan sayda "strateji" sektorları əhatə edir.

Lakin bu qismən ayrıraq hələ çox uzağa gedə bilməz, çünki ABŞ və Çin iqtisadiyyatları bir-birindən o qədər asılıdır ki, tam ayrıılma həm ölkələr, həm də dünya üçün dağdırıcı olar. ABŞ və Çinin biznes maraqları bir-biri ilə daha az deyil, daha çox iş görmək istəyir. Eynilə, ABŞ-in Asiya və Avropadakı ən yaxın müttəfiqləri də daxil olmaqla, Çinin yüksəlmişindən ehtiyatlı olan əksər digər ölkələr zəmanetli iqtisadiyyatın mehv olmasına maraqlı deyillər və buna görə də ABŞ-da in-

Soçi görüşündən nə Ermənistanın baş naziri Nikol Paşinyan, nə də erməni cəmiyyəti arzuladığı nəticəni gözləmirdi, çünkü məğlub durumda olduqlarını bildirlər, Azərbaycanın artıq yeni reallıqlar yaratdığını bili-bilə yənə də diplomatik müstəvidə məğlubiyyətdən yaxa qurtarmayaçları qənaətində idilər və belə də oldu. Putin ilə görüşdə erməni baş nazırın üzündəki ifadədən bəlli idi ki, o heç də Soçi'də olmaqdan məmənun deyildi və Rusiya liderinin Paşinyanla ikitirəflī görüşündəki ritorikasını nəzərə alaraq, bunun üçün özündə o şəsə da tapmışdı.

Ermənistan hakimiyəti Soçi'də reallaşan görüşdə məğlubiyyətinin indi də rusların hesabına olduğunu dünyaya yaymaq isteyirlər. Həm də daxili auditoriya üçün belə bir cəhd edirlər ki, erməni müxalifətinin, erməni cəmiyyətinin qəzəbinə tuş gəlməsinlər. Guya



ki, onları məğlub duruma salan Putin olub və Rusiyaya görə məğlub duruma düşüb, halbuki, erməni xalqı 2020-ci ilin noyabrında razılışmanın necə eldə edildiyini heç vaxt unutmamalıdır. Unutmamalıdır ki, Ermənistan öz silahlı qüvvələrinin az-çox qalan əsgərlərinin sağ qalmasına görə birinci növbədə Rusiyaya minnetdar olmalıdır. Cəmi 44 gün müddətində Ermənistan silahlı qüvvələrini diz çökdürən Azərbaycan Ordusu daha bir neçə gün döyüşü davam etdirəcəyi təqdirdə ermənilər hədsiz böyük itgilərlə üzləşməli olacaqdalar ki, bunun da qarşısını Rusiya müharibənin, döyüşün dayandırılmasında vasiyyətlik etməklə aldı və görünür, bunu ermənilər unudublar.

Çox güman ki, Nikol Paşinyan son görüşdən müvafiq düzgün nəticələr çıxara bilib. O, istər döyüş meydanında, istərsə də diplomatik müstəvidə özünün və rəhbərlik etdiyi dövlətin məğlubiyyətini də dərk edib. Bunu onun məyus baxışlarından, keçirdiyi sixintisindən, üzündəki kədərlər ifadədən də duymaq çətin deyildi. Başqa cür ola da bilməzdi. Əvvəla ona görə ki, Azərbaycan haqq işi, ədalətin, özü də tarixi ədalətin bərpası uğrunda, ermənilər tərefindən işğal altında saxlanılan torpaqların işğaldan azad edilməsi naməni mübarizə aparıb, qalıb gelib və ölkəmiz bütün görüşlərdə qalib təref olaraq iştirak edir. Həm də Azərbaycan BMT-nin məlumat dörd qətnaməsinin icrasını da özü reallaşdırıb, yəni qanunun alliliyinə hörmətlə yanaşın, qanun müstəvisindən hərəkət edib və heç bir bəyənəxalq hüquq normallarına zidd getməyib. Diger tərəfdən də Paşinyan artıq ölkəsinin də, özünün də çəresizliyini görür və Azərbaycanın irəli sürdüyü şərtlərlə qarşılaşmadan başqa çarələrinin olmadığını deyəsən anlaşımağa başlayır.

Soçi'də imzalanan Bəyanat Rusyanın, təşəbbüsü öz əline almaq istəklərini bir daha təsdiqlədi və görünən odur ki, rəsmi Moskva iki ölkə arasındakı məsələlərin həllində, sülh müqaviləsinin bağlanmasında prinsipialdır. Ele məhz bu prinsipialıq erməni cəmiyyətinin güclü rezonans doğurub. Məsələ burasının dadılqları qənaətindədir. Artıq ermənilər bu həqiqəti inkar etməye özlərində cəsarət belə tapa bilmirlər.

Xatırlatmaq yerine düşərdi ki, Ukraynada müharibə, döyüşlər başlayandan sonra Cə-

# Ermənistanın diplomatik məğlubiyyəti və soçi FİASKOSU

nubi Qafqazdakı proseslərdən Rusiya sanki kənarda qalmışdı. Fürsətdən istifadə edən Avropa İttifaqı artıq bu istiqamətdə bir qəder daha qabağa, öne çıxa bildi, tərəflər arasında görüşlər ardıcıl xarakter almağa başladı, hansıki bu, Rusyanın proseslərdə iştirakını arxa plana salırdı. Belə bir vəziyyət əlbəttə ki, Avropa İttifaqı üçün arzuolunan idi, amma Rusiya üçün yox. Məsələ burasındadır ki, Rusiya tərəfi Soçi görüşünü keçirməklə bölgədə var-

gətirildi və bütün bu məsələlər Ermənistanın politoloqlarını dile getirdi, fiaskolarını etiraf etdi. "Əliyev Nikolu öz yerində oturdu", deyə fikirlerini açıq-aşkar bildirən "Respublika" partiyasının sədr müavini Armen Aşotyan da Ermənistanın fiaskosunu etiraf edir. "Soçi'deki görüşdə ermənilər Beyannamədən də gördülər ki, Azərbaycanın Qarabağ ərazisində yaşayış ermənilərin öz mütəddərətini həll etməsi barədə bir söz də, kəlmə də yox-



lığıni bir daha təsdiqlədi, özünü ön plana çıxardı, proseslərde iştirak etdiyi barədə təkcə Cənubi Qafaz ölkələrinə deyil, eləcə də Qərbe mesajları vermiş oldu.

Azərbaycan tərəfi yənə də, növbəti dəfə də diplomatik müstəvidə qələbəyə imza atdı. Ölkəmiz öz mövqeyindən geri çekilmədiyiğini göstərdi. Bu, əlbəttə ki, Azərbaycan Prezidentinin, cənab İlham Əliyevin bu dəfə də siyasi iradəsi sayəsində oldu. Öləke rəhbəri bir addım belə geri çekilmədi və Azərbaycanın şəhərlərinin nəinki deyilmişdiyinə, heç bundan sonra da dəyişməyəcəyinə Ermənistan tərəfi artıq tam əmin oldu. Erməni baş nazırın Soçi'de son görüş zamanı verdiyi vədlər də bu baxımdan əbəs yər, təsadüfi deyildi. Bu, Azərbaycanın qələbəsinin, ölkəmizin Zəfərinin, diplomatik uğurlarının etirafı idi ki, Nikol bundan heç cür boyun qaçıra bilməzdi, bilmədi də.

Hər mənada diplomatik müstəvidə məğlubiyyət acısını yaşayan Ermənistan üçün diplomatik masada fiasko gözlənilən idi və belə də oldu. Ermənilər en sonda Bəyanatın nə demək olduğunu anladılar. Elə buna görədir ki, Ermənistan içtimaiyyəti bu görüşü ölkəsinin növbəti məğlubiyyəti adlandırrı. Bir səra erməni politoloqları açıq şəkilde etiraf edirlər ki, Soçi görüşü məğlubiyyətlərini tam şəkilde üzə çıxardı. Etiraf olunur ki, 15 şerlə Soçiye gedən Nikol Vovayeviç bunları birincə nail ola bilmədi. Elə buna görə də erməni baş nazırı suyu süzüle-süzüle görüşdən öz ölkəsinə qayıtmalı oldu. Vovayeviç əslində ölkəsinin fiaskosunu da görür və qəbul edir, baxmayaraq ki, bunu bacardıqca gizlətməye çalışıb hər zaman.

Görüşdə "Dağlıq Qarabağ" ifadəsinin ümumiyyətə işlədilməməsi çox məqamların aydınlıq getirmək üçün kifayətdir. Deməli, nəinki qondarma respublika, ikinci bir erməni dövləti barədə fikirlər belə beynəlxalq müstəvidə rədd edilir. İndi ermənilər anlamağa başlayırlar ki, Azərbaycan torpağı olan Qarabağ barədə artıq düşümək belə mənasızdır. Nə Qarabağ məsəlesi artıq yoxdur, nə də ermənilər hansısa Azərbaycan ərazisine iddiyalı belə ola bilməzlər. Çünkü bu zaman beynəlxalq hüququn nörmələrini kobud şəkildə pozmuş olurlar və buna da cavab vermək gərəkir. Yəni, Soçi'deki görüşün ardınca ermənilərin torpaq eldə etmək arzularının belə fiaskoya uğradığı göründü. Çox məsələlərə aydınlıq

## Putini Ukraynaya hücum etməyə kimlər razı salıb?



Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Ukraynaya silahlı müdaxilənin ən qatı tərəfdarları olub və faktiki olaraq prezident Vladimir Putini əməliyyata başlamaga inandırıblar.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumatə görə, bu barədə Britaniyanın "The Times" nəşri yazıb. Qeyd edək ki, jurnalist Ouen Metyusun gələcək kitabından təqdim etdiyi faktlar işğala hazırlıq tarixi ilə tanış olan Rusiya rəsmiləri ilə səhbətlərə əsaslanır. Beləliklə, müəllifin fikrincə, Patruşev, Bortnikov və Rusiya hüquq-mühafizə orqanlarının baxışları baxımından onlara yaxın olan digərləri Ukraynaya "qabaqlayıçı" zərənin vacibliyinə əmin idilər. Rusiyani guya Qərbədən gələn və "artmaqdə olan" strateji təhlükədən xilas etməyin zəruri olduğunu müdafiə edirdilər.

İddialara görə, Rusiya Qvardiyasının direktoru Viktor Zolotov "Exo Moskvı" radiostansiyasının baş redaktoru Aleksey Venediktovla səhbətində "Ukraynanın olmadığını", bu ərazilərin sadəcə olaraq, "Amerika ilə Rusiya arasında sərhəd" rol oynadığını bildirmişdi.

O da qeyd edilir ki, işğali birbaşa hazırlayanlar arasında Patruşev, Bortnikov və Putinin özündən başqa, müdafiə naziri Sergey Şoyqunun da adı var. Lakin onun ideoloq yox, tərəddüd göstərən ifaçının oynadığı deyilir. Qeyd edək ki, müəllif Patruşevin Putinin ətrafında olan en önemli fiqurlar aid etməyi də unutmur.

Beləliklə, müharibə ilə bağlı əsas qərar, iddialara görə, 2021-ci ilin yayının sonunda verilib. Xarici işlər naziri Sergey Lavrova isə müharibədən qəçməq üçün Qərbədən daha çox güzəşt almağa çalışmaq tapşırılıb. İddialara görə, Lavrovun özü də qarşıdurmanın sülh yolu ilə neticələnməsinə nail olmaq istəyirdi və Putin də bunu istədiyinə əminlik nümayiş etdirirdi. Yeri gəlmışken, Rusyanın Xarici İşlər Nazirliyinin 2021-ci ilin dekabrında tərtib etdiyi sözətə təhlükəsizlik zamanı tələbləri Qərb üçün məqbul deyildi.

Eyni zamanda, Qərb, o cümlədən Britaniya diplomatları bu tələbləri yanlış şərh edirdilər. Belə ki, onlar hesab edirdilər ki, Rusiya danışçılar aparmaq və Qəribi güzəştin bir hissəsi kimi bəzi güzəştələrə getməyin zəruriliyinə inandırmış isteyirlər. Əslində isə, səhbət ultimatumdan gedirdi.

İngilis nəşrinin yazdigina görə, Rusiya elitəsinin əksəriyyəti, hətta Təhlükəsizlik Şurasının üzvləri belə, Putinin fevralın 21-dək müharibəyə başlamaq qərarından xəbəri olmayıb.

Putinin mətbuat katibi Dmitri Peskov müharibə başlayandan sonra şəxsi səhbətində Təhlükəsizlik Şurasının əksər üzvlərinə Kiyevə qarşı gözlənilən hücum barədə yalnız bu qurumun iclasından sonra məlumat verildiyini bildirib. İddialara görə, Putinin xüsusi əməliyyata başlamaq çağırışı fevralın 23-də qeydə alınıb. Ertəsi gün səhər tezdən Ukraynaya geniş miqyaslı hücum başlanılıb.

Ağasəf Babayev

# Uşaqların zoraklılığına necə son qoyulmalıdır?



*Hər il dünyada milyonlarla uşaq fiziki, cinsi, emosional və iqtisadi cəhətdən bir çox fərqli istismara məruz qalır. Bəzi ölkələrdə uşaq istismarının ört-basdır edilməsi obyektiv araşdırmların qarşısını alır və görülən tədbirlərə baxmayaraq, istismar dərəcələri gündən-günə artmağa davam edir. Avropa Şurasına görə, Avropada hər 5 uşaqdan 1-i bir növ cinsi zoraklıqla qarşılaşır. İngiltərədə yerləşən Uşaq İşgəncələrinin Qarşısını Alma Milli Birliyinin (NSPCC) məlumatına görə, ölkədə 20 uşaqdan 1-i cinsi istismara məruz qalır. Avstraliya uşaqlara qarşı sui-istifadə halları ən yüksək olan ölkələrdən biri kimi seçilir.*

İnsan alveri, uşaq əmeyinin istismarı, orqan alveri kimi mənfi tendensiyalar günümüzde bəşəriyyətin üzəldiyi problemlər sırasındadır. Her nə qədər qeyd edilən neqativ həllərə qarşı beynəlxalq səviyyədə mübarizə aparılsa da, lakin ümumilikdə bu problemləri tamamilə aradan qaldırmak mümkün olmur. İnsan alveri kimi xüsusilə də uşaq əmeyinin istismarı da günümüzdə dünya üzrə geniş yayılmışdır.

Son illərdə uşaq hüquqları və ailə dəyərlərinin qorunması Avropada ən populyar siyasi ideyallardan birinə çevrilib. Rusiya və Belarusdan tətbiq Gürcüstan və Moldova qədər onurla hərəkat "uşaqları əxlaqsız təsirlərdən qoruyan" və ya "ailəni möhkəm-ləndirən" təşəbbüslerə siyasi kapitaldan yarananmağa çalışır.

Neticədə "uşaqlar arasında homoseksuallığın təbliğinin" qadağan edilməsi və ya qadınların reproduktiv azadlığının məhdudlaşdırılması kimi qanunlar çıxılır ki, bu da siyasi səfərbərlik üçün güclü alətə çevirilir. Lakin heç bir şəkildə əsas problem həll olunmur. Uşaqlarını onların hüquqlarının sistematiq şəkilde pozulmasından necə qorumaq olar?

Bəzi ölkələrdə veziyət daha da pisləşir. Nə qədər önləyici tədbirlər görülsə də, uşaqlara qarşı hər il fiziki, psixoloji, cinsi zoraklıq faktları qeyde alınır. Ölkəmizdə bu ilin on ayı ərzində Dövlət Komitesine müxtəlif mənbələrdən cinsi zoraklıqla bağlı 15, uşaq intiharı və intihara cəhdle bağlı 4, küçə heyatına məruz qalmış uşaqlarla bağlı 12 müraciət daxil olub.

Bu kimi xoşagelməz halların qarşısını almaq üçün Azərbaycan ötən dövrə BMT-nin "Uşaq hüquqları haqqında", BƏT-in "İşə qəbul etmək üçün minimum yaş həddi haqqında", "Uşaq əmeyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tedbirlərə dair" Konvensiyalarını ratifikasiya edib. Ölkə qanunvericiliyi uşaq əmeyinin istismarını qadağan edir. Uşaqların işə qəbul edilməsi üçün minimum yaş həddi isə 15 yaşdır və uşaqların həyat və sağlamlığına, onların mənəviyyatına təhlükə törədə biləcək fealiyyətə cəlb edilmələri de qadağandır.

Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova: "İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycanda uşaq hüquqlarının müdafiəsinin tarixi 100 ildən də çoxdur. Hələ XIX əsrin sonu və XX əsrin əvvəllərində uşaq hüquqlarının qorunması ilə bağlı dövrün ictimai xadimləri, maa-

rifpərvər ziyanları, xeyriyyəçiləri, sahibkarları və onların həyat yoldaşları tərefindən bir sira mühüm addımlar atılmışdır. Uşaqların təhsil hüququ, sağlam yaşama hüququ, erkən nikahlara qarşı mübarizə, müharibədən və erməni terrorundan eziyyət çəkən uşaqların qayığı ilə əhatə olunması həmin dövrdə ən aktual məsələlərdən iddi. Bu barədə arxivlərdə kifayət qədər məlumatlar, hesabatlar var.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə uşaq hüquqlarının qorunması sahəsində de bir sira mühüm qanun və qərarlar qəbul edilmişdir. Bunların sırasında ən vacib uşaqların, xüsusilə də qızların təhsil alması, 16 yaşadək uşaqların işləməsinin qadağan olunması, uşaq bağçalarının açılması, məktəblərin sayının artırılması idi. Və xüsusən də, erməni təcavüzündən, I Dünya müharibəsində eziyyət çəkən uşaqları müdafiə etmək, onların cəmiyyətə integrasiyası istiqamətində ən yüksək önəmlə tədbirlər həyata keçirilirdi. Hələ o zaman valideyn

dən keçməsi ilə bağlı Aile Məcəlesiənə edilən dəyişiklik isə həm ailələrimiz, həm də gələcək nəsillərin sağlamlığına xidmet edir. Uşaqların təhsildən yayınması, əmeyə cəlb edilməsi və onların məruz qaldığı digər sosial-psixoloji problemlər valideyn məsuliyyətinin artırılmasını zəruri edir.

Bütün bu və digər məsələlər nəzərə alınaraq, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlesiində və İnzibati Xətalar Məcəlesiində dəyişikliklər edilməsi haqqında Qanunları qəbul edilmişdir. Penitensiər sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasetinin humanistləşdirilməsi və alternativ cəza tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə 2017-ci ildə ölkə başçısının Sərəncamı təsdiq olunmuşdur. Bu sənəd, eyni zamanda, yuvinal ediləcək sistemini formallaşmasına imkan yaradıb. Bu, bizə nə verəcək, ilk növbədə qanuna zidd hərəkət etmiş uşaqaya cinayətkar damgasının vurulmasının qarşısını alacaq. Hər

kasi qanunu qəbul edilib. Hazırda "Uşaqların cinsi istismardan və cinsi zoraklıqdan müdafiəsi haqqında" Avropa Şurası Konvensiyasına uyğun olaraq uşaqların cinsi istismarının və onlara qarşı cinsi zoraklığın bütün formalarının qarşısını almaq və uşaqları qorumaq üçün, eyni zamanda bele zoraklığın qurbanı olmuş şəxslərə yardımın göstərilməsi üçün zəruri qanunvericilik bazasının yaradılması məqsədilə Azərbaycan Respublikasının Əmək Məcəlesiində, Azərbaycan Respublikasının Aile Məcəlesiində, Azərbaycan Respublikasının Cinayət Məcəlesiində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlesiində, "Uşaq Hüquqları haqqında", "Vəkillər və vəkiliyə fəaliyyəti haqqında", "Təhsil haqqında", "Sosial xidmet haqqında", "Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında" və "Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi nəzərdə tutulur. Eyni zamanda, təqdim olunan layihədə Cinayət Məcəlesiinin şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlər fəsilində nəzərdə tutulan bəzi cinayət tərkibləri təkmilləşdirilmiş, həmin maddələrin sanksiyalarının sertləşdirilməsi təklif edilmişdir. Bütün bunlar öz növbəsində uşaqlarımızın hüquqlarının müdafiəsi sahəsində mühüm uğurlardır.

Cəmiyyətin həssas və kövrək zümrəsi olan uşaqlar ölkəmizdə daim yüksək qayığı, diqqət və nevazılış ehətə olunub. Və bu yanaşma bir daha göstərir ki, Azərbaycanda uşaq məsələlərinə dövlət tərefindən həmişə diqqət yetirilir. Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoymuş dövlət uşaq siyaseti bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etdirilir. Dövlət başçısı dəfələrlə öz çıxışlarında qeyd edir ki, "ele etməliyik ki, bütün uşaqlar savadlı, bılıklı olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətəmiz üçün dəyərli vətəndaşlar olsunlar". Və bu arzu öz real həlini tapır. Belə ki, son illər ərzində rayonlarda və bölgələrdə üç mindən çox orta məktəb, altı yüzən çox xəstəxana, tibb məntəqələri, qırı olimpiya və onlara gənc-lər mərkəzi tikilib istifadəye verilmişdir.

Lakin bütün bunlarla yanaşı, efsuslar olsun ki, bu gün erkən yaşda nikaha məcbur edilən, valideynləri və digərləri tərefindən zoraklığın müxtəlif növlərinə məruz qalan, sosial mühitdə, məktəbdə, icmada bullungla üz-üzə qalan, zərərlə vərdişlərə alude olan uşaqlarımız var. Bu uşaqlar bir çox hallarda münaqışlı ailələrdə böyüyülərlər. Digər tərəfdən bəzən biz fikirəsiyər ki, övladımız evdə oturub, kompüter, planşet və telefonla nəyəsə baxır, evdən kənardə deyil. Lakin ən böyük təhlükə ələ uşaqların zərərlə informasiyaların təsirinə məruz qalmasıdır. Bu na Görə de valideynlər çox ehtiyatlı olmalıdır. Bu gün valideyn-övlad üşsiyyətində bir çox çətinliklər yaranır, bu baxımdan da müsbət valideynlik bacarıqları inkişaf etdirilməlidir. Bu istiqamətdə həyata keçirilən tədbirlər daha da gecləndirilməli və saxlanılmalıdır. Əlbəttə ki, burada dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyətinin, KİV-in ailə psixoloqlarının, məktəb psixoloqlarının, pedagoqların üzərinə vəzifələr düşür. Reallıq belədir ki, ölkəmizdə ailə psixoloqları olsa da, onların sayı azdır. Buna görə də ixtisaslaşmaya ehtiyac vardır. Digər tərəfdən insanların bu peşənin nümayəndələrinə münasibətinin dəyişməsi de aktualdır.

**Havar Şəfiyeva**



və qohumlarını itirmiş uşaqları cinayət mühitindən uzaqlaşdırmaq üçün ixtisaslaşmış uşaq məhkəmələrinin yaradılmasına çalışırı.

Azərbaycanda həmişə uşaqlara məhəbbətə yanaşılıb, onların sağlam və gümrək, eyni zamanda, savadlı və vətəndaşlı böyüyüləri üçün hər cür şərait yaradılır. XX əsrin 90-ci illərində Müştəqiliyimiz bərpa edilən dövrədə, çox mürəkkəb içtimai-siyasi və herbi veziyətdə olmağımıza baxmayaraq, dövlətimiz üçün uşaq hüquqlarının müdafiəsi prioritet idi. Keçən 31 ilde uşaqların hüquqlarının qorunması istiqamətində güclü qanunvericilik formalaşmışdır. Və qeyd etmək istərdim ki, bu proses dinamikdir. Dövrün tələbləri və yeni çağırışlar əsasında mövcud qanunvericilik bazası davamlı olaraq təkmilləşdirilir. Həmin qanunların qəbul edilməsi yenidən tərziinin formallaşmasına və müəyyən stereotiplərin aradan qaldırılmasına təkan vermişdir. Nikah yaşı 17-dən 18-ə qaldırılmış, erkən nikahların qarşısının alınması məqsədi ilə qanunvericilikdə valideynin mesuliyəti müəyyənəşdirilmişdir. "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə", "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına" və bir sira digər Dövlət Proqramları, eyni zamanda, tərəflərin nikahdan əvvəl məcburi tibbi müayinə-

kəs sehv və cinayət tərkibli hərəkət edə bilər. Biz onu özümüzdən uzaqlaşdırıraq, o dəha da aqressivləşər, qatı cinayətkar çevreli bilər. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığı götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşlığı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərefindən övladlığı götürülməsi Qaydası", "Valideynlərin itirmiş və valideynin himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası" və "Uşaqlara dair Strategiya"nın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı" təsdiq edildi. Nazirlər Kabinetin tərefindən isə "Uşaqların doğulandek cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı" təsdiq olundu. 2019-cu ilde "Uşaqların cinsi istismardan və cinsi zoraklıqdan müdafiəsi haqqında" Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu təsdiq edilmişdir.

Bu günlərdə "Uşaqlara görə alimentin tutulması və ailənin saxlanması"nə digər beynəlxalq qaydası haqqında" Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respubli-


Münaqışə edən ölkələrin liderlərinin istənilən görüşünü, hətta nəticələrdən asılı olmayaraq, müsbət fakt kimi qymətləndirmək olar, çünki döyüşmək yox, danışqlar masası arxasında əyləşib bir-birini dinləmək çox vacibdir. Lomonosov adına Moskva Dövlət Universitetinin professoru, Etno-Milli Strategiyalar Agentliyinin direktoru, tarix elmləri doktoru Aleksandr Kibrinski "Caliber" analitik mərkəzinə regionumuzda gedən prosesləri və Ermənistən-Azərbaycan sülh danışqlarını şərh edib. Ekspertin şəhərini oxucularımıza təqdim edirik.

Azərbaycan, Ermənistən və Rusiya başçılarının bu yaxınlarda anqlo-saksonların və ya Avropanın iştirakı nə qədər çox olarsa, normalaşma prosesi bir o qədər uza-



Rusiyalı politoloq: "Ermənistən dövlətçiliyin mövcudluğu sual altında qala bilər"

nefte, qaza, minerallara və hətta şirin suya ehtiyacı var. Ermənistən davamlı olaraq Qərbe baxır və bu, ona yaxşı heç nə vəd etmir. Ermənistən rəhbərliyindən fərqli olaraq Azərbaycan prezidenti İlham Əli-



Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyi

Yazı Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyinin maliyyə dəstəyi ilə "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Mührəbəsi" ndə qazanılmış tarixi qələbə, Ermənistən tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə mühərribə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" çərçivəsində hazırlanıb.

## Professor Kibrinski: "Qarabağ birmənalı olaraq Azərbaycanın ərazisiidir"



yev Rusiyaya qarşı daha düzgün münasibət nümayiş etdirir. Bu, obyektiv reallıqdır. Azərbaycanın öz ərazisində nə Yerevandakı qədər nəheng Amerika sefirlüyü, nə də Qərbin bioloji laboratoriyaları var. Bakı daha ardıcıl və balanslaşdırılmış siyaset yürüdür, İrəvanın sağa-sola, hətta yuxarı-ağışığı tərəddüdləri danışqlarda aydın siyasetin işlənib hazırlanmasını mümkünsüz edir".

### Rusiya tərəf olmaq istəmir

"Türkiyə Azərbaycanın ciddi



nistan-Azərbaycan münasibətlərinin nizamlanmasının hazırlı mərhələsini, Ermənistən KTMT-dən çıxmasının mümkünlüyünü şərh edən rusiyalı politoloq vurğuladı ki, Bakı Qarabağ mövzusunu bağlayıb.

"Bakı öz əsas vəzifəsini - ərazisi bütövülüy məsələsini həll edib. Və bu gün Azərbaycan artıq Ermənistənla münasibətlərin normalaşması ilə bağlı başqa bir vəzifə qarşısındadır, neinki ümumiyyətlə ərazisi mübahisəsi. Lakin Ermənistən üçün çox ağır olduğu üçün bu proses kifayət qədər uzun çəkəcək. Mənə elə gəlir ki, Azərbaycan Qarabağda ermənilərə şərait yaratmalıdır ki, onlar öz müqəddəs yerlərinə sərbəst gedə bilsinlər, lakin eyni zamanda, birmənalı olaraq bura Azərbaycanın ərazisiidir", - Kibrinski bildirib.


### Avropana Qafqazda yeni mühərribə lazımdır?

Ekspert Brüsselin danışqlarda iştirakı ilə bağlı da fikirlərini bildirib: "Övvəlcə dediyim ki, Ermənistən-Azərbaycan danışqlarında

nar. Səbəb bənaldır. Avropanılla da amerikalılar kimi Qafqazda sülh lazım deyil.

İndi isə son Praqa görüşünə gələk. Bunu deyəcəyəm: görüş yaxşıdır, Praqa pisdir. Sual budur ki, görüş keçirmək lazımdır? Lap elə. Bunun üçün Bişkek, Almatı, Daşkənd var, görüşüle biləcək yerlər çoxdur. Baltikyanı ölkələr istisna olmaqla, yalnız keçmiş Sovet İttifaqı ölkəlerinin ərazisində danışqlarda normal nəticələr elde edile bilər. Buna baxmayaraq, kollektiv Qərb normalaşma prosesində tam iştirak etsə, danışqlar dələna dirənəcək və regionda yeni mühərribə qəcilməz olacaq. Çünkü Qərbe bizim ərazimizdə bir-birini öldürəcək vəhşi tayfalar lazımdır və bütün bu xaosu amerikalılar və anqlosakslar idarə edəcək.

Biz başa düşməliyik ki, onların



müttefiqidir və bu faktdır. Rusiya isə həm ermənilərə, həm də azərbaycanlılara təxminən belə yanaşır: "Biz onların hər ikisine əhəmiyyət veririk, biz bu münaqişəni istəmirik, ona görə də tərəf tutə bilərik". Biz tərəf olmaq istəmirik, çünkü biz mühərribənin elindən aldığı insan hayatı ilə maraqlanırıq. Bəli, münaqişə tərəfləri artıq sülh müqaviləsinin imzalanması istiqamətində ciddi addım atıblar, lakin bu hələ kifayət deyil", - rusiyalı ekspert hesab edir.

### Bəs KTMT necə?

Ekspert KTMT-nin üzvü kimi Ermənistən haqqında da fikirlərini bildirib: "Ermənistən tərəfinin KTMT-yə qarşı iddialarına gəlincə, mənə, bunlar e s a s s i z d i r . KTMT-nin vəzifəsi münaqişənin özüne qarışmaqdır. Amma

etiraf edim ki, mən özüm də bu təşkilata şübhə ilə yanaşram. Əslində, bu yarıcınlıq bir quruluşdur, ona görə də onun mövcudluğu faktına əhəmiyyət verməzdim. Mənə aydınndır ki, Qərb Rusyanın iştirak etdiyi istənilən təşkilati məhv etmək üçün elindən gələni edəcək. Amma hesab edirəm ki, Ermənistənde hələ də KTMT-dən çıxmış məsələsi irəli sürüüəcək.

Diger tərəfdən, bu, Azərbaycana çox yaraşar. Sizin Naxçıvan hissənizlə quru sərhədiniz yoxdur, Bu düzgün deyil. Əslində, Erme-


nistanın axmaq əməllərini davam etdirməsi Azərbaycana sərfəlidir. Məsələn, Rusyanın Gümrükə bazası ölkədən çıxarılsa, Bakı üçün böyük perspektivlər açılacaq. Eyni zamanda İrəvan Ermənistən dövlətçiliyinin mövcudluğu məsəlesi ilə üzərəcək.

Eyni şey Rusiya sülhməramlılarının Qarabağda olmasına da aiddir. Düşünürəm ki, vəziyyət tam həll olunana qədər orada qalmaları müdrik qərar olardı.

İndi Ermənistən ərazisində yerleşən Avropa İttifaqı missiyasına gelincə, mənə, burada səhbat müşahidəçilərdən yox, təhrikçilər dən gedir. Ona görə də, mən İrəvanın avropanıları Ermənistəna dəvət etməsini böyük səhv hesab edirəm. Bu ölkədəki daxili siyasi vəziyyətə gelincə, böyük ehtimalla etirazlar davam edəcək, lakin Paşinyan hələlik hakimiyətdə qalacaq və Ermənistən yılının yonunn tam Qərbe çevirməyə çalışacaq. Bu isə mənə elə gəlir ki, o deməkdir ki, mühərribə təhlükəsi qala-

## Saxta spirtli içkilərdən gələn təhlükələr hansılardır?

*Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, qeyri-qanuni alkoqol dünyada alkoqol istehlakının dörddə birini təşkil edir. Dünyada demək olar ki, en sayda saxta spirtli içkilər istehlak edilir və keyfiyyətinə görə heç kim məsuliyyəti öz üzərinə götürür.*



raq 8.6%, 23.8%, 15.6% və 11.1% azdır. DSK-nin məlumatına əsasən, ötən il alkoqolsuz içki istehsalı illik müqayisədə 12.1% artrəq 29 mln. 374 min dkl olub.

AQTA-nın informasiya təminatı və innovativ həllər şöbəsi:

"Dünyanın bir sıra ölkələrində, həmçinin ölkəmizdə qanunsuz yollarla gəlir elə etməyə çalışan dələduzlar tərəfindən spirtli içkilərin kustar üssülərlə hazırlanmasına və satışına cəhd göstərilir.

Bu kimi qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində Agentlik və hüquq-mühafizə orqanları tərəfindən mütmədi qaydada yoxlama-nəzarət tədbirləri, reydlər



keçirilir və aşkar olunan qanunazidd faktlarla bağlı ən sərt tədbirlər görülür.

Qeyd edək ki, kustar üssülərlə saxta spirtli içkilərin hazırlanmasında istifadə edilən və istehlakçıların zəhərlənməsinə səbəb olan metil (metanol) spirti texniki, sənaye spirtidir və onun qida kimi istifadə olunması yolverilməzdir. Metanol qanunsuz olaraq aşağı keyfiyyətli və saxtalasdırılma üslubi ilə alkoqollu içkilərin hazırlanmasında istifadə olunur. Bu zaman istehlakçılar güclü zəhərlənmə halları, hətta ölüm təhlükəsi ilə üzülsə bilər. Metil spirtinin az məqdarda qəbulu belə orqanizmdə çox ciddi fəsadlara səbəb olur. Metil spirtini rənginə, qoxusuna və ya dadına görə fərqləndirmək çox çətindir. Bu maddə və onun törəmələri qeyri-qida sənayesində, xüsusiət kimya, əczaçılıq, eləcə də boyası və həlledicilərin istehsalında istifadə olunur. Bu kimi qida üçün nəzərdə tutulmayan, insan sağlamlığına təhlükə yaradan maddələrin qida məhsullarının hazırlanmasında istifadə olunması qəti şəkildə yolverilməzdir, həmçinin vətəndaşların hayat və sağlamlığına qəsd törətdiyi üçün cinayət məsuliyyəti yaradır. Adətən dələduzlar gizli və qapalı məkanlarda bu cür qanunsuz fəaliyyətlə məşğul olduğundan onların aşkarlanması və ifşa olunmasında vətəndaşların dəstəyinə və bu istiqamətdə ictimai nezaretin gücləndirilməsinə ehtiyac var. Vətəndaşlardan belə qanunsuz hallarla bağlı aidiyəti dövlət orqanlarına məlumat vermələri xahiş olunur".

Dünyada on minlərlə insan keyfiyyətsiz alkoqol qəbulundan döyünsünü dəyişir. Eyni zamanda, mənşəyi məlum olmayan spirtin toksikliyi çox vaxt o qədər yüksək olur ki, həkimlər zəhərlənən xəstələrə kömək edə bilirlər.

### Istehlakçıları qeyri-qanuni alkoqol almağa nə sövq edir?

Malların həqiqiliyini yoxlamaq qabiliyyətinin olmaması və ya istəməməsi, qeyri-qanuni məhsulun istehlakinin və onun aşağı qiymət dalınca alınmasının getirə biləcəyi risklər və nəticələr barədə məlumatsızlıq, qeyri-qanuni ticarətin ictimai qəbulu, normativ-hüquqi bazarın mukəmməl olmaması və s saxta içkilərin istehsalına şərait yaradır.

Dünyada on minlərlə insan keyfiyyətsiz alkoqol qəbulundan döyünsünü dəyişir. Eyni zamanda, mənşəyi məlum olmayan spirtin toksikliyi çox vaxt o qədər yüksək olur ki, həkimlər zəhərlənən xəstələrə kömək edə bilirlər.

### Qanunsuz alkoqoldan xilas olmaq və onun istehlakı ilə bağlı nəticələrin qarşısını almaq mümkündürmü?

SIA mövzu ilə bağlı araşdırma edib. Keçən ildən Azərbaycanda alkoqollu içkilərin istehsalı azalıb, alkoqolsuz içkilərin istehsalında isə artım müşahidə olunub. SIA Dövlət Statistika Komitesinə istinadən xəber verir ki, 1 mln. 559 min dkl araq, 30 min dkl bren-di (konyak), 714 min dkl üzüm şərabı və 4 mln. 842 min dkl pivə istehsal edilib. Bu göstəricilər 2020-ci ille müqayisədə müvafiq ola-

Havar Şəfiyeva



## Elton Con öz virtual dünyasını hazırlayıb

**B**ritaniyalı müğənni Elton Con Roblox oyununda öz virtual dünsəyini hazırlayıb. SIA xarici metbuata istinadən xəber verir ki, oyunda Con hitlərinə əsaslanan interaktiv təpşirliklər və viktoria daxildir. Həmçinin, orada sənətçinin obrazlarından ilhamlanan kolleksiya da təqdim olunacaq. Fanatlar öz

avatarlarda tam geyimləri və ya Elton Con qarderobundan fərdi əşyaları sıxaya biləcəklər.

Eyni zamanda, virtual aləmdə sənətçinin sevimli bəstələrindən ibarət 10 dəqiqəlik Elton Con konserni keçiriləcək. Tamaşa noyabrın 17-də baş tutacaq və noyabrın 20-dək hər saatdan bir təkrarlanacaq.

## Abşeronda 7 evdən oğurluq edənlər tutuldular

**A**bşeron rayonunda 7 evdən oğurluq edən şəxslər saxlanıldılar. Bu barədə SIA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Abşeron rayonu Atyalı qəsəbəsində yerləşən evlərdən birində oğurluq edilib. Mənzilin sahibi Abşeron Rayon Polis idarəsinin Qobu Polis Bölməsinə müraciət edərək naməlum şəxsin evə daxil olaraq oradan dəyəri 5 min manat olan bir əedad ov tufəngi, həmçinin digər məişət əşyaları oğurladığını bildirib. Eyni məzmunlu şikayətlərə ətraf ərazidə olan daha bir neçə evdən Polis Bölməsinə şikayətlər daxil olub. Hadisə yerlərinə baxış keçirilən zaman müəyyən edilib ki, oğurluqlar eyni şəxslər tərəfindən təredilidilər.

Rində həmin ərazidə yerləşən ümumiyyətdə 7 evdən televizor, kompüter avadanlıqları və digər əşyalar oğurladıqlarını bildiriblər. Aqşın Hüseynov və Elman Əkbərzadədən oğurluq yolu ilə ələ keçirdikləri əşyaların bir qismi aşkar edilərək götürürlər.

Faktlara bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis idarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırılmalar davam etdirilir.

### Gündə neçə stekan çay içmək olar? - Sutkalıq norma

**I**çdiyimiz çayı stekan hesabı yox, dəmləmədə istifadə edilən quru çay məqdarı ilə hesablamlıq.

Vərdiş etdiyimiz kimi gündə 4-5 dəfə iri fincanla çay içmək olarmı? Böyük adamın gündəlik çay norması nə qədərdir?

Böyük insan üçün 10 qram quru çay yarpaqları dəmləməsinin çayını içmək kifayətdir. Bu 4-5 çay qaşığı qədərdir.

Dəmi həmişə təzə edin Çay su deyil, o qida kimidir, orqanızın on hell etməsinə enerji sərf olunur. Işter hamile, işter digər böyük şəxslər gündə maksimum 4 fincan çay içə bilər. Yaxşı olar ki, hər gün qara çay içilməsin.

Arada yaşıl çaya da üstünlük verin Uşaqlar üçün quru çay yarpağı məqdarı 5 qramdır. Onlar çayı 1-2 stekan içə bilər. Bir fincan üçün yarıq çay qaşığı qədər yaşıl çaydan istifadə edilməlidir. Fincan başına dəhaçox yaşıl çay eləvə etsəniz, yaşıl çayın dadının olduqca acı olduğunu görecəksiniz.

**Baş redaktor:  
Bəhrəz Quliyev**

Ünvanımız:  
**Bakı şəhəri,  
Üzeyir Hacıbəyov  
küçəsi, 66.**

**Şəhadətnamə: № 022492  
http://www.ses-news.az  
http://www.sesqazeti.az  
E-mail: ses@sia.az**

**"ƏLİNÇƏ" AZƏRBAYCAN XEYRİYYƏ CƏMIYYƏTİNİN ORQANI.**

**QƏZET 1991-Cİ İL  
YANVARIN 11-DƏN ÇIXIR**

**Tel: 598-33-90  
Faks: 493-11-62**

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə biler.

**Qəzet bazar və  
bazar ertəsindən  
başqa hər gün  
nəşr olunur**

**Tiraj: 3600**